

TEST: 2410#01#Y15#01

Test	2410#01#Y15#01
Fənn	2410 - İctimaiyyətə əlaqələrin idarə edilməsi
Təsviri	[Təsviri]
Müəllif	Sevda R.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	40
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☐

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İctimai əlaqələrin vətəni hansıdır. (Çəki: 1)

- ☒ ABŞ
☐ İngiltərə
☐ İtaliya
☐ Fransa
☐ Almaniya

Sual: Hansı alimin əsəri 2ci dünya müharibəsinə qədər İctimai əlaqələrlə bağlı mövcud olan dünya görüşünü kökündən dəyişdi? (Çəki: 1)

- ☒ Hans Morqentaun
☐ Edvard Karrü
☐ Nikolas Spaykmen
☐ Reynhold Sibur
☐ Tomas Qobss

Sual: Azərbaycanda İctimai əlaqələr elmi nə vaxtdan tədris olunmağa başladı? (Çəki: 1)

- ☒ 1991
 - ☐ 1990
 - ☐ 1994
 - ☐ 1941
 - ☐ 1945
-

Sual: İctimai əlaqələrin əsas tədqiqat obyektləri sırasına aid deyildir? (Çəki: 1)

- ☒ ictimai əlaqələrin əsas iştirakçıları
 - ☐ İctimai əlaqələr nəzəriyyəsi
 - ☐ İctimai əlaqələr sisteminin formalaşması
 - ☐ Geosiyasət
 - ☐ İctimai əlaqələr sisteminin inkişafı və diplomatiya tarixi
-

Sual: İctimai əlaqələrlə bağlı ilk yazılı mənbələrdən biri yunan tarixçisi Fukiddinin əsərini hansı variantdır. (Çəki: 1)

- ☒ "Pelopennes müharibəsinin tarixi səkkiz kitabda"
 - ☐ "Afinalılarla lakedemonlar arasında müharibə"
 - ☐ "Dövlətlərin maraqları "
 - ☐ Hamısı doğrudur
 - ☐ "Pelopennes müharibəsinin səbəbləri"
-

Sual: T.Qobss hesab edirdi ki, (Çəki: 1)

- ☒ insan təbiətən eqoistik bir varlıqdır və onda gizli, keçici olmayan hakimiyyət arzusu var
 - ☐ insan təbiətən eqoistik bir varlıqdır və onda aşkar, keçici hakimiyyət arzusu var
 - ☐ insan təbiətən eqoistik bir varlıqdır və onda gizli, keçici hakimiyyət arzusu var
 - ☐ insan təbiətən eqoistik bir varlıqdır və onda aşkar, keçici olmayan hakimiyyət arzusu var
 - ☐ heç biri doğru deyil
-

Sual: XX əsrin ortalarında İctimai əlaqələr nəzəriyyəsinin əsasını kimlər tərəfindən qoyulub. (Çəki: 1)

- ☒ E.Karr, N. Morqentau, R.Aron
 - ☐ S.Sinqer, M.Kaplan, F.Kardoza
 - ☐ K.Marks, F.Engels, V.Lenin
 - ☐ İ.Klod, J.Siontis, E.xaast
 - ☐ İ.Vallerstayn, S.Amin, A.Frank
-

Sual: İctimai əlaqələrin əsas subyektləri kimlərdir? (Çəki: 1)

- ☒ milli dövlətlər
 - ☐ milli maraqlar
 - ☐ insanlar
 - ☐ siyasi partiyalar
 - ☐ dövlət aparatı
-

Sual: Liberal idealist cərəyanının əsasını kim qoymuşdur. (Çəki: 1)

- ☒ R.Koxen, Kuper, C.Nay
- ☐ C.Nay, C.Rozenau, İ.Qaltunqun
- ☐ R.Koxen, R.Rozenau, M.Fuko
- ☐ M.Veber, İ.Adler, B.Badi
- ☐ İ.Qaltunqun, M.Fuko, İ.Adler

Sual: Postklassik cərəyan tərəfdarları kimlərdir. (Çəki: 1)

- ☒ C.Rozenau,E.Sempel,C.Metyuz
 - ☐ E.Sempel,C.Nay,D.Biqo
 - ☐ C.Rozenau,M.Smuts,S.Trenji
 - ☐ M.Finommer,C.Raqqi,İ.Meyer
 - ☐ C.Metyuz,J.Qrani,R.Qriplini
-

Sual: Tam konkret məqsədə xidmət edən məhdud-məqsədli informasiya axınlarının yaradılmasına başlanla bilərsiniz – (Çəki: 1)

- ☒ özəl informasiya axınının formalaşdırılmasından sonra
 - ☐ ölçülmüş zaman anında baş verən dəyişiklikləri bilmədən
 - ☐ gözlənilməyən proseslərin təxminən proqnozlaşdırılması amillərindən sonra
 - ☐ yekun nəticələrin göstərilməsi üçün informasiyaların ötürülmə müddətini bildikdən sonra
 - ☐ prosesin başlanması üçün əngəl törədən amillərin öyrənilməsindən proqnozlaşdırılmasından sonra
-

Sual: Manipulyasiyalasdırma – (Çəki: 1)

- ☒ ictimai rəyi və davranışı müəyyən siyasi, yaxud ictimai qurumların istədiyi istiqamətə yönəltmək üçün onlara (ictimai rəyə və davranışa) təsiretmə prosesidir
 - ☐ davranışların baş verə biləcək proseslərə uyğun yönəldilməsi üçün tədqiqat prosesidir
 - ☐ ictimai rəyin formalaşmasında qarşıya çıxan biləcək əngəllər toplusudur
 - ☐ ictimai davranışın prioritet istiqamətlərinin çevikliyine maneə törədən amillər məcmusudur
 - ☐ hamısı
-

Sual: İctimai rəyi və davranışı müəyyən siyasi, yaxud ictimai qurumların istədiyi istiqamətə yönəltmək üçün onlara (ictimai rəyə və davranışa) təsiretmə prosesi adlanır (Çəki: 1)

- ☒ manipulyasiyalasdırma
 - ☐ arqumentləşdirmə
 - ☐ optimallasdırma
 - ☐ saxta qiymətləndirmə
 - ☐ seqmentləşdirmə
-

Sual: Hansı hallarda manipulyasiyalasdırma prosesi yolverilməz və qeyri-etik sayılır (Çəki: 1)

- ☒ hamısı
 - ☐ informasiya istehlakçılarının birbaşa aldadılmasına yönəlmiş olsun
 - ☐ şüuraltı instinktlərə təsir göstərilməsinə yönəlmiş olsun
 - ☐ şəxslərin və təşkilatların təhqir olunmasına yönəlmiş olsun
 - ☐ əmtəə və xidmətlər arasında ayrı-seçkiliyə yol verilməsinə yönəlmiş olsun
-

Sual: Şüurlu manipulyasiyalasdırma aşağıdakılardan hansından ibarətdir (Çəki: 1)

- ☒ rəqabətdən
 - ☐ qeyri-mükəmməl rəqabət
 - ☐ özbaşnalıqdan
 - ☐ saxtakarlıqdan
 - ☐ heç biri
-

BÖLMƏ: 0102

Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Radikalizm və yaxud neomarksizmin mənbəyini tapın. (Çəki: 1)

- ☒ marksizm
- ☐ merkantalizm
- ☐ marksizm və merkantalizm
- ☐ marjinalizm
- ☐ hamısı doğrudur

Sual: Radikalizmə görə...Cümləni tamamla. (Çəki: 1)

- ☒ ictimai əlaqələrin əsasında istismar,qeyri bərabərlik,sinfi mübarizə dayanır
- ☐ ictimai əlaqələrin əsasındaqloballaşma dayanır
- ☐ ictimai əlaqələrin əsasında dövlətlərin əməkdaşlıq və integrasiya meyilləri dayanır
- ☐ ictimai əlaqələrin əsasında dünyanın qarşılıqlı meyillər əsasında idarə olunması dayanır
- ☐ ictimai əlaqələrin əsasında qeyri dövlət aktorlarının dünya siyasətində oynadığı müsbət rol dayanır

Sual: Postmodernizm cərəyanının nümayəndələri kimlərdir. (Çəki: 1)

- ☒ C.Derian,M.Uosler R.Sapiro
- ☐ M.Veber,E.Dyurkqeym
- ☐ C.Rozenau,E.Sempel
- ☐ Qaltunqun,İ.Vallerstayn
- ☐ R.Koxen,Kuper,C.Nay

Sual: Postmodernizmə görə...Cümləni tamamla. (Çəki: 1)

- ☒ ictimai əlaqələrin əsasında real insan düşüncəsi və fəaliyyəti dayanır
- ☐ ictimai əlaqələrin əsasında insan həyatı dayanır
- ☐ ictimai əlaqələrin əsasında hüquqi və əxlaqi normalar dayanır
- ☐ ictimai əlaqələrin əsasında qarşılıqlı maraqlar dayanır
- ☐ hamısı doğrudur

Sual: Beynəlxalq siyasi iqtisadi cərəyanın nümayəndələri kimlərdir. (Çəki: 1)

- ☒ J.Qrani, R.Qilpini,S.Strenji
- ☐ C.Rozenau,E.Sempel,C.Metyuz
- ☐ R.Koxen,Kuper,C.Nay
- ☐ hamısı doğrudur
- ☐ hamısı yanlışdır

Sual: İctimai əlaqələr nəzəriyyəsinə aid olmayan variant tapın. (Çəki: 1)

- ☒ liberal idealist nəzəriyyəsi
- ☐ beynəlxalq birlik nəzəriyyəsi
- ☐ dünya(qlobal) birlik nəzəriyyəsi
- ☐ təhlükələr balansı nəzəriyyəsi nəzəriyyəsi
- ☐ qlobal sistem nəzəriyyəsi

Sual: Diplomatik münasibətlər tarixini neçə qrupa ayırmaq olar (Çəki: 1)

- ☒ 5
- ☐ 3
- ☐ 8
- ☐ 9
- ☐ 7

Sual: Diplomatik münasibətlər tarixinin 2-ci dövrü (Çəki: 1)

- ☒ roma imperiyasının dağılması,avropada milli dövlətlərin yaranması,kapitalist münasibətlərinin inkişafı
- ☐ qədim dövlətlərin yaranmasından avropada vestfal sülhünün bağlanmasına qədərki dövr
- ☐ birinci dünya müharibəsinin nəticəsi,rusiyada sosializmin qələbəsi,SSRİ-nin yaranmasından ikinci dünya müharibəsinin sonuna qədərki dövr
- ☐ 2-ci dünya müharibəsinin yekunları yalta-potsdam müqavilələrinin bağlanmasından SSRİ və sosialist düşərgəsinin dağılmasına qədər
- ☐ sosialist-kapitalist qarşıdurmasının və onlar arasında soyuq müharibənin başa çatması,çoxqütblü dünya sisteminin yeni-birqütblü dünya nizami ilə əvəz olunması

Sual: Vestfal sülhü milli dövlət anlayışının mahiyyətini 4 əsas prinsipi qoyurdu;bunlardan biri aid deyil (Çəki: 1)

- ☒ ərazinin təşkili
- ☐ ərazi
- ☐ ərazidə kompakt yaşayan əhali
- ☐ əhəlinin faktiki idarə olunması
- ☐ başqa dövlətlər tərəfindən tanınma

Sual: Avropada kapitalist münasibətlərinin inkişaf etdiyi ilkin dövlətlər (Çəki: 1)

- ☒ İngiltərə və Hollandiya
- ☐ İtaliya və Fransa
- ☐ İsveçrə və Latviya
- ☐ Portuqaliya və İspaniya
- ☐ Belçika və Almaniya

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Vyana sülhü sonradan İctimai Əlaqələr tarixində necə adlandı (Çəki: 1)

- ☒ vyana sistemi
- ☐ vyana tarixi
- ☐ vestfal müqaviləsi
- ☐ vestfal sazişi
- ☐ vyana müqaviləsi

Sual: İctimai Əlaqələr sistemi özünün ən gərgin günlərini nə vaxt yaşayırdı (Çəki: 1)

- ☒ XX əsrin əvvələri
 - ☐ XX əsrin ortaları
 - ☐ XX əsrin sonları
 - ☐ XX əsrin 30 cu illəri
 - ☐ XX əsrin 70 ci illəri
-

Sual: 1900-cu ildə dünya əhalisinin sayı nə qədər olub. (Çəki: 1)

- ☒ 1.630 mln
 - ☐ 1.670 mln
 - ☐ 1.650 mln
 - ☐ 1.633 mln
 - ☐ 1.600 mln
-

Sual: Beynəlxalq münasibətlər nə vaxtdan başlayaraq qloballaşmağa başladı. (Çəki: 1)

- ☒ XX əsrdən
 - ☐ XIX əsrdən
 - ☐ XVI əsrdən
 - ☐ XVIII əsrdən
 - ☐ XVII əsrdən
-

Sual: Versal sülhünün hazırlanması və qəbul olunmasına 4 qrupa bölünməklə dövlətlər cəlb olunmuşdur. Hansı cavab yalnızdır. (Çəki: 1)

- ☒ Versalda hüququ təmsil olunmayan dövlətlər
 - ☐ Versalda hüququ təmsil olunan dövlətlər
 - ☐ aparıcı dövlətlər
 - ☐ müharibə gedişində almaniya ilə diplomatik əlaqələri kəsmiş dövlətlər
 - ☐ neytral dövlətlər
-

Sual: Millətlər liqasının üzvü olan dövlətlər nəyə çalışırdılar? Hansı cavab yalnızdır. (Çəki: 1)

- ☒ ətraf mühitin qorunması və mühafizəsi
 - ☐ dünyada sülhün və təhlükəsizliyin qorunması
 - ☐ dövlətlərin ərazilərinə kənar müdaxilənin yolverilməzliyi
 - ☐ qarşılıqlı faydalı emekdaşlığın yaradılması
 - ☐ mübahisəli məsələlərin danışıqlar yolu ilə həll olunması
-

Sual: Versal İctimai Əlaqələr sisteminin son səhifələri nə zaman yazıldı (Çəki: 1)

- ☒ 1922
 - ☐ 1912
 - ☐ 1932
 - ☐ 1952
 - ☐ 1924
-

Sual: Versal sülh sisteminin dünyada yaratdığı ən böyük ziddiyyət hansıdır. (Çəki: 1)

- ☒ ideoloji və sinfi qarşıdurma
- ☐ milli münaqişələr
- ☐ iqtisadi əlaqələrin zəifləməsi
- ☐ hərbi sənaye sahəsinin öz qüdrətini itirməsi
- ☐ iqtisadi böhran

Sual: SSRİ Millətlər Liqasına nə zaman qəbul olunub. (Çəki: 1)

- ☒ 1934
 - ☐ 1937
 - ☐ 1945
 - ☐ 1941
 - ☐ 1944
-

Sual: Millətlər Liqası faktiki olaraq öz fəaliyyətinə nə zaman son qoydu (Çəki: 1)

- ☒ 1939
 - ☐ 1941
 - ☐ 1940
 - ☐ 1935
 - ☐ 1938
-

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: BMT nə zaman yaradıldı (Çəki: 1)

- ☒ 1945ci il 26 iyun
 - ☐ 1945ci il 15 oktyabr
 - ☐ 1947ci il 24 iyun
 - ☐ 1948 ci il 28 avqust
 - ☐ 1946 ci il 12 iyun
-

Sual: BMT nin nizamnaməsi təşkilatın yaranmasının 4 əsas məqsədini müəyyən edir. Hansı variant yalnızdır (Çəki: 1)

- ☒ ictimai əlaqələri daha da gücləndirmək
 - ☐ beynəlxalq sülhün və təhlükəsizliyi təmin etmək
 - ☐ millətlər və dövlətlər arasında dostluq yaratmaq
 - ☐ irqindən, cinsindən, dilindən, dinindən asılı olmayaraq insan hüquqları və əsas azadlıqlarına hörmətlə yanaşaraq beynəlxalq emekdaşlığı təmin etmək
 - ☐ dövlətlərin fəaliyyətinin və ümumi maraqlarının razılaşdırılmasını təmin etmək
-

Sual: SSRI ilk dəfə atom silahının ilk sınağını nə zaman nümayiş etdirir (Çəki: 1)

- ☒ 1949
 - ☐ 1947
 - ☐ 1948
 - ☐ 1946
 - ☐ 1940
-

Sual: Avropa Şurası nə zaman yarandı (Çəki: 1)

- ☒ 1949 cu il 5 may

- ☐ 1947cu il 5may
 - ☐ 1953cu il 11 may
 - ☐ 1978 ci il 6 noyabr
 - ☐ 1998 ci il 5may
-

Sual: Bitərəf dövlətlər blokunun rolu nədən ibarətdir. (Çəki: 1)

- ☒ yenicə müstəqillik qazanmış dövlətlərə alternativ seçim imkanı verir və soyuq müharibə aparan dövlətlərə qoşulmamaq təklifini irəli sürürdü
 - ☐ beynəlxalq münasibətlərin subyektlərinin artırılması
 - ☐ yeni dövlətlərə təsir imkanlarına görə müəyyən balans yaratmaq
 - ☐ gələcək inkişafı ilə bağlı seçim imkanlarını artırmaq
 - ☐ münaqişələrin açıq qarşıdurma və müharibələrə gətirib çıxarmasına mane olmaq
-

Sual: "Nə qərb, nə də şərq" bitərəf siyasətinə ilk qoşulan dövlət (Çəki: 1)

- ☒ Hindistan
 - ☐ Misir
 - ☐ İndoneziya
 - ☐ Yuqoslaviya
 - ☐ Pakistan
-

Sual: 1968 ci il 1 yanvar tarixində nə baş verib. (Çəki: 1)

- ☒ kütləvi qırğın silahlarının hər cür sınağının qadağan olunması haqqında qətnamə
 - ☐ BMT baş assambleyasının xvii sessiyyası
 - ☐ helsinki yekun aktının imzalanması
 - ☐ varşava müqaviləsi təşkilatının yaradılması
 - ☐ əfqanıstanda vətəndaş müharibəsinin başlanması
-

Sual: ATƏM in yaranması və fəaliyyəti avropada nəyə səbəb oldu (Çəki: 1)

- ☒ bütün dünyada sosializm rejimlərinin dağılması
 - ☐ insan hüquq və azadlıqlarının qorunması
 - ☐ beynəlxalq global məsələlərin birgə həlli
 - ☐ regional və beynəlxalq münasibətlərin sivil birgəyaşayış normalarına uyğunlaşdırılması
 - ☐ ekoloji problemləri həllinə dair birgə həll
-

Sual: 1990-ci illərin sonunda İctimai Əlaqələr sistemi hansı mərhələyə qədəm qoyubdur. (Çəki: 1)

- ☒ yeni dünya nizamının formalaşması mərhələsi
 - ☐ ictimai əlaqələrin yüksək inkişaf mərhələsi
 - ☐ ictimai əlaqələrin tənəzzülü mərhələsi
 - ☐ yeni dünya müharibələrinin daha da kəskinləşməsi mərhələsi
 - ☐ dünyada hegemon dövlətlərin süqutu mərhələsi
-

Sual: Sivilizasiya münaqişələri neçə formada olur. (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 5
 - ☐ 4
 - ☐ 7
-

Sual: Belə hesab olunur ki, mətbuatla əlaqə yaradılmasına görə məsuliyyət daşıyan şəxslər çox vaxt məqalə və xəbərlərin yazılmasını (Çəki: 1)

- ☒ çətinləşdirir
 - ☐ aşındlaşdırır
 - ☐ təsir etmir
 - ☐ nisbətən yüngülləşdirir
 - ☐ heç biri
-

Sual: Mətbuatla əlaqə yaradılmasına məsul olan şəxsin vəzifəsi – (Çəki: 1)

- ☒ mətbuata yardımçı olmaqdır
 - ☐ ictimai şəxsi mənafeyi güdməkdir
 - ☐ mətbuatın işinə maneə olmaqdır
 - ☐ mətbuatın işini çətinləşdirməkdir
 - ☐ mətbuatla əlaqələrin qurulmasında bitərəf qalmaqdır
-

Sual: Mətbuatla əlaqə yaradılmasına məsul olan şəxs mətbuatı müəyyən əngəllərlə üzləşdirsə, deməli (Çəki: 1)

- ☒ işinin öhdəsindən gələ bilmir
 - ☐ mətbuata yardımçı olur
 - ☐ heç biri
 - ☐ işinin öhdəsindən gəlir
 - ☐ öz sahəsində peşəkar insandır
-

Sual: Mətbuat Mərkəzi qurumun ölçüsü və tərkibi – (Çəki: 1)

- ☒ onun göstərdiyi xidmətə tələbatın həcmindən asılıdır
 - ☐ xidmətin keyfiyyətinə göstərilən təsirdən asılıdır
 - ☐ göstərdiyi xidmətin keyfiyyətindən və kəmiyyətinin bərqərar olunmasından asılıdır
 - ☐ peşəkarlıq səviyyəsindən asılıdır və bu tələbat önəm daşımır
 - ☐ hamısı
-

Sual: Mətbuat Mərkəzi elə həcmdə olmalıdır ki – (Çəki: 1)

- ☒ cari informasiyanın və zaman-zaman yaranan böhran vəziyyətlərin öhdəsindən gələ bilsin
 - ☐ ilkin informasiya ilə cari informasiyanın fərqli çaralarını gizlədə edə bilsin
 - ☐ yekun nəticələrin təhrif olunmasına şərait yarada bilsin
 - ☐ informasiya əldə etməkdə vəziyyətin qiymətləndirilməsində yaranan problemlərin böhran həddinə çatdıra bilsin
 - ☐ hamısı
-

Sual: Mətbuatla əlaqə hansı vacib şərtə əməl olunmasını tələb edir (Çəki: 1)

- ☒ yeyinliyə və dəqiqliyə
 - ☐ düzgünlüyə və məxviliyə
 - ☐ bütövlüyə və məxviliyə
 - ☐ dəqiqliyə və bütövlüyə
 - ☐ durğunluğa və yeyinliyə
-

Sual: İnformasiyanın, yaxud fotosəkilin təqdim olunma qaydalarından asılı olmayaraq sorğu – (Çəki: 1)

- ☒ dəqiqliklə yerinə yetirilməlidir
- ☐ tezliklə yerinə yetirilməlidir
- ☐ tələbatə uyğun qeyri-dəqiq olsa da yerinə yetirilməlidir

- ☐ məxviliklə yerinə yetirilməlidir
- ☐ heç biri

Sual: Aşağıdakı hansı hallarda mətbuat nümayəndələri daha çox əsəbləşir (Çəki: 1)

- ☒ eyni bir məsələ ilə bağlı dəfələrlə zəng edirlərsə və istədikləri materialı lazımı anda ala bilmirlərsə
- ☐ informasiyanın olara ötürülməsində heç bir çətinlik yaşanmadıqda
- ☐ göstərilən xidmət olara çox komfort olduqda
- ☐ onlara göstərilən yüksək səviyyəli münasibət nəticəsində
- ☐ hamısı

Sual: Telefonla verilən adlar və rəqəmlər təhrif olunmuş şəkildə eşidilə bilər – buna yol verməmək üçün aşağıdakı hansı cavab tədbiri düzgün olar (Çəki: 1)

- ☒ verilmiş informasiyanın necə qəbul olunduğunu dönə-dönə yoxlamaq tələb olunur
- ☐ telefonla danışığın aydın eşidilməməsi halında əlaqəni yarımçıq kəsmək
- ☐ sorğunun cavabını izah etmək üçün ətrafdakı insanlardan kömək istəmək lazım gəldikdə respondentlə münasibəti korlamaq
- ☐ yönəldilmiş sualın cavabını təkrar etməmək bu yolla təhrifdən uzaq durmaq
- ☐ hamısı

Sual: Mətbuatla münasibətdə hansı mühüm amil var (Çəki: 1)

- ☒ müvafiq məqamın və auditoriyanın seçilməsi
- ☐ tələblərin aydınlaşdırılması və təklifin seçilməsi
- ☐ yaranmış vəziyyətə dair çıxış yolları təhlili üsullarının seçilməsi
- ☐ vəziyyətin baş vermə səbəblərinin öyrənilməsində səyyar yoxlama və təklifin seçilməsi
- ☐ tələblərin aydınlaşdırılması və yaranmış vəziyyətə dair çıxış yolları təhlili üsullarının seçilməsi

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Qloballaşmanın vüsət aldığı dövr (Çəki: 1)

- ☒ XXI
- ☐ XX
- ☐ XIX
- ☐ XVIII
- ☐ XX əsrin sonu

Sual: XXI əsrdə dünyada baş verən dəyişikliklər, düzgün cavabı seçin 1.dünya vahid bir meydana çevrildi 2.dünya fəlakətlərə məruz qalır 3.dünyada ideoloji baxışlar daha da kəskin xarakter almağa başladı 4.insanlar arasında mövsümi və daimi təmaslar intensivləşir 5.müvafiq olaraq mədəniyyətlər üz üzə gəlir (Çəki: 1)

- ☒ 1,4,5
- ☐ 1,4,3

- ☐ 1,4
 - ☐ 1,2,5
 - ☐ 2,3
-

Sual: "İstənilən halda beynəlxalq konflikt o zaman yaranır ki, bir dövlət yaxud dövlətlər qrupu öz mənafeələrini digərlərini təhqin edir" bu fikir kimə məxsusdur (Çəki: 1)

- ☒ D.Zerkin
 - ☐ M.Veber
 - ☐ Hans Morqentaun
 - ☐ Edvard Karr
 - ☐ Tomas Qobss
-

Sual: Müasir münaqişələrin ən qanlı və təhlükəli təzahür formasını tapın. (Çəki: 1)

- ☒ terrorizm
 - ☐ faşizm
 - ☐ narkobiznes
 - ☐ sosializm
 - ☐ hamısı doğrudur
-

Sual: Terrorizmin formalarını tapın. 1.dövlət terrorizmi 2.qrup terrorizmi 3.fərdi terrozimi 4.siyasi terrorizmi (Çəki: 1)

- ☒ 1,3
 - ☐ 2,3
 - ☐ 1,4
 - ☐ 1,2
 - ☐ hamısı doğrudur
-

Sual: Yeni dünya nizamının mahiyyəti nədən ibarətdir. (Çəki: 1)

- ☒ İctimai Əlaqələr sistemində "çoxqütblülüyün" pozulması və mərkəzde ABŞ ın dayandığı "təqütblülüyün" yaranmasından ibarətdir
 - ☐ ictimai əlaqələr sistemində ABŞ və SSRİ nin müvafiq olaraq rəhbərlik etdiyi kapitalist və sosialist dəyərlərin yaranması
 - ☐ ictimai əlaqələr sistemində xarici siyasət davranışlarının yaranması
 - ☐ ictimai əlaqələr sistemində təşkilati texnologiyaların yaranması
 - ☐ hamısı doğrudur
-

Sual: Müasir dövlətlər beynəlxalq proseslərə təsir gücünə və ictimai əlaqələrdəki roluna görə hansılardır. (Çəki: 1)

- ☒ hegemon dövlətlər
 - ☐ böyük dövlətlər
 - ☐ fəvqəldövlətlər
 - ☐ regional dövlətlər
 - ☐ adi dövlətlər
-

Sual: İctimai əlaqələr sisteminin mövcud olduğu dövrü tapın. (Çəki: 1)

- ☒ 1648-2013
- ☐ 1648-2005
- ☐ 1678-2001
- ☐ 1644-2004
- ☐ 1645-2013

Sual: yeni dünya nizamını fərqləndirən əsas cəhətlərdən biri nədir. (Çəki: 1)

- ☒ insanlığın global ümumiliyinin dərk olunması
 - ☐ milli münaqişələrin olmaması
 - ☐ insanlığın gələcəyi naminə qarşılıqlı faydalı əməkdaşlıq
 - ☐ səmərəli insan kooperasiyasının yaranması
 - ☐ hamısı doğrudur
-

Sual: Yeni dünya nizamının ən mübahisəli məsələsi nədən ibarətdir. (Çəki: 1)

- ☒ İctimai Əlaqələr və dövlətlərarası münasibətlərin kim tərəfindən-beynəlxalq təşkilatlar,yoxsa ABŞ tərəfindən nizamlanması məsələsi
 - ☐ İctimai Əlaqələr və dövlətlərarası münasibətlərin kim tərəfindən -Rusiya yoxsa ABŞ tərəfindən nizamlanması məsələsi
 - ☐ İctimai Əlaqələr sisteminin əsası kimi,getdikcə beynəlxalq birliklər,təşkilatlar tərəfindən sosial siyasi təmayüllərin liberallaşdırılması məsələsi
 - ☐ İctimai Əlaqələr sistemində insanlığın global ümumiliyinin dərk olunması məsələsi
 - ☐ İctimai Əlaqələr sistemində qərb dəyərlərinin bütün dünyaya yayılması ,millətlər və mədəniyyətlər arasında milli sədlərin silinməsi,dünyanın vahidləşməsi məsələsi
-

Sual: KİV rəhbərliyinin qənaətinə görə, jurnalistin vəzifəsi – (Çəki: 1)

- ☒ məlumat almaq
 - ☐ məlumat vermək
 - ☐ məlumatı təhrif etmək
 - ☐ məlumatların ictimayətdən gizli saxlamaq
 - ☐ məlumatı qiymətləndirmək
-

Sual: Mətbuatla əlaqəyə məsul olan şəxs, hər şeydən əvvəl nə üçün gərəkdir (Çəki: 1)

- ☒ mətbuatın ehtiyaclarına qayğı göstərmək
 - ☐ tələbatların ödənilməsini təmin edən qurum kimi dərcin qarşısındakı vəzifə və öhdəliklərə göz yummaq
 - ☐ insanların çaşdırılması
 - ☐ informasiyanın ehtiyaclarına fikr verməmək
 - ☐ heç biri
-

Sual: Mətbuatla əlaqəyə məsul olan şəxslərin bəziləri mətbuata misilsiz xidmət göstərdiklərini hansı əyani vasitə ilə subüt edirlər (Çəki: 1)

- ☒ verdikləri informasiyanın düzgün, dolğun olması ilə
 - ☐ verdikləri informasiyanın təhrif olması ilə
 - ☐ verdikləri informasiyanın yalan, dolğun olması ilə
 - ☐ verdikləri informasiyanın əsaslı yararsız olması ilə
 - ☐ verdikləri informasiyanın tələbsiz, zaminsiz olması ilə
-

Sual: Mətbuatla əlaqəyə məsul olan şəxs – (Çəki: 1)

- ☒ azı bir-iki redaksiyaya baş çəkib onların iş şəraiti ilə tanış olmağa borcludur
 - ☐ redaksiya ilə əlaqədə olması mühüm deyil, əsas şərt məlumatın ötürülmə tezliyinə riayət etməkdir
 - ☐ redaksiyadan xəbəri olması tələb olunmur
 - ☐ mühüm məlumatların ötürülməsində əvvəl bu prosesdə iştirak edən adamlardan təcrübəni öyrənərək redaksiya işini bilməsədə olar
 - ☐ hamısı
-

Sual: Həmin şəxs hər gün mümkün qədər çoxlu müxtəlif qəzet oxumalı, müəyyən təcrübə toplamaq üçün publisistik yazılar yazmağa çalışmalıdır” fikri təşkilatda aşağıdakı hansı varianda olan şəxsə uyğundur (Çəki: 1)

- ☒ mətbuatla əlaqəyə məsul olan şəxsə
 - ☐ jurnalistə
 - ☐ təşkilatda fəaliyyət göstərən hər bir şəxsə
 - ☐ müştəriyə
 - ☐ heç biri
-

Sual: KİV-lə daimi dostluq münasibətlərində olmaq verir (Çəki: 1)

- ☒ yaxşı dividend
 - ☐ zərər
 - ☐ nüfuza mənfi təsir
 - ☐ durğunluq
 - ☐ hamısı
-

Sual: Təşkilatın məqsəd və vəzifələrini də yaxşı bilməli, mətbuat üçün bəyanatlar və başqa lazımi yazılar vaxtında hazırlanmalı üzrə məsul şəxs (Çəki: 1)

- ☒ mətbuatla əlaqəyə məsul şəxs
 - ☐ təşkilatın rəhbəri
 - ☐ jurnalist
 - ☐ müştəri
 - ☐ hamısı
-

Sual: Müəssisənin bütöv PR proqramını uğurla yerinə yetirməsinə kömək göstərən başlıca amili aşağıdakılardan hansıdır (Çəki: 1)

- ☒ mətbuatla əlaqəyə məsul şəxs təmsil etdiyi təşkilatın məqsəd və vəzifələrini də yaxşı bilməlidir ki, mətbuat üçün bəyanatlar və başqa lazımi yazılar vaxtında hazırlansın
 - ☐ müəssisənin uğur qazanması üçün qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün tədbirlər planının işlənilib hazırlanması və yerinə yetiriləsi vacib məsələlərin həllinə nəzarət
 - ☐ ictimayətə açıq, tələblərin doğun irəli surulməsi
 - ☐ ictimai qınağın təhlili yaranmış vəziyyətdən çıxış yollarının müəyyən edilərək rəhbərliyə bildirilməsi
 - ☐ heç biri
-

Sual: Təşkilatın öz xüsusiyyəti ilə bağlı hər hansı bir məqamda qəza, yaxud fəvqəladə vəziyyət durumu ilə üzləşmə ehtimalını nəzərə alaraq belə şəraitdə hansı vəziyyət uygulanmalıdır (Çəki: 1)

- ☒ təşkilatı rəsmi olaraq kimin təmsil edəcəyi və onunla əlaqə kanalları mətbuata bəlli olmalıdır
 - ☐ mətbuata çıxış tam açıq olmalıdır, heç bir şəxs məsuliyyətə cəlb edilməməlidir
 - ☐ şəffaflığı açıq şəkildə göstərmək üçün jurnalistlərin təşkilatda baş verənləri aydınlaşdırmaqda yardımçı olunmalı, məlumatların təhrif olunması
 - ☐ adekvat tədbirlər görülməyə kimi təşkilət ictimayətə bağlı olmalıdır
 - ☐ yaranmış vəziyyətdən çıxış yolu tapılana qədər mütəmadi dəyişikliklərlə bağlı jurnalistlərin məlumatlandırılması üçün qrup yaradılması, məlumatların təhrif olunması
-

Sual: Müxtəlif qurumlarla ictimaiyyət arasında birbaşa əlaqə yaradan halqa adlanır (Çəki: 1)

- ☒ jurnalistlər
- ☐ mətbuatla əlaqəyə məsul olan şəxs

- ☐ təşkilat rəhbəri
- ☐ hər bir vətəndaş
- ☐ hamısı

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Mondializm nə deməkdir. (Çəki: 1)

- ☒ dünyanın vahidləşməsi prosesi
- ☐ cəmiyyətin vahidləşməsi prosesi
- ☐ müttəfiqlərin vahidləşməsi prosesi
- ☐ xalqların vahidləşməsi
- ☐ milli dövlətlərin vahidləşməsi

Sual: Qloballaşma və yeni dünya nizamının həyata keçirilməsində tətbiq olunan mühüm metodlardan biri (Çəki: 1)

- ☒ "dayanıqlı inkişaf"
- ☐ "beynəlxalq konsepsiya"
- ☐ "ətraf mühitin mühafizəsi"
- ☐ "iqtisadi əlaqələrin inkişafı"
- ☐ "münaqişələrin məqsədyönlü həlli"

Sual: Tədqiqatçılar dünyanın geoiqtisadi xəritəsində qloballaşmanın hərəkətini neçə iqtisadi məkan çərçivəsində qruplaşdırırlar (Çəki: 1)

- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 10
- ☐ 7

Sual: Cənubun böyük yeddiyəsinə aid olmayan ölkə hansıdır. (Çəki: 1)

- ☒ Şimali Koreya
- ☐ Cənubi Koreya
- ☐ Hindistan
- ☐ Çin
- ☐ Meksika

Sual: Regional inteqrasiya prosesi dünyada ilk dəfə harada başlamışdır. (Çəki: 1)

- ☒ Qərbi Avropada
 - ☐ Amerikada
 - ☐ Şimali Avropa
 - ☐ Yaponiya
 - ☐ Orta Avropa
-

Sual: İnteqrasiyanın ən mənfi cəhəti nədən ibarətdir. (Çəki: 1)

- ☒ prosesə daxil olan subyektlərin mədəni və mənəvi dəyərlərinin pozulması
 - ☐ prosesə daxil olan subyektlərin dini ideoloji dəyərlərinin pozulması
 - ☐ prosesə daxil olan subyektlərin milli maraqlarının pozulması
 - ☐ hamısı doğrudur
 - ☐ heç biri doğru deyil
-

Sual: "Demokratikləşmənin üçüncü dalğası" əsərinin müəllifi kimdir. (Çəki: 1)

- ☒ S.Hantinqon
 - ☐ V.Vilson
 - ☐ M.Veber
 - ☐ A.Melvil
 - ☐ R.Koxen
-

Sual: A.Melvilin fikrinə görə, hansı səhvdir. (Çəki: 1)

- ☒ "azad ev"-in təsnifatında ölkələri demokratik və asılı
 - ☐ "azad ev" in təsnifatında ölkələri demokratik və "azad"
 - ☐ azad evin təsnifatında ölkələri yarımdemokratik
 - ☐ azad evin təsnifatında ölkələri nisbətən azad
 - ☐ azad evin təsnifatında ölkələri qeyri demokratik
-

Sual: Beynəlxalq təşkilatların təsnifatı prinsipləri hansılardır, biri səhvdir (Çəki: 1)

- ☒ formalaşma prinsipləri
 - ☐ üzvlük prinsipləri
 - ☐ coğrafi prinsiplər
 - ☐ funksional prinsiplər
 - ☐ qeyri-funksional prinsiplər
-

Sual: Funksional baxımdan beynəlxalq təşkilatlar neçə yerə ayrılır. (Çəki: 1)

- ☒ 2
 - ☐ 4
 - ☐ 8
 - ☐ 5
 - ☐ 7
-

Sual: Jurnalistlər hansı hallarda onlara göstərilən etimaddan sui-istifadə edirlər (Çəki: 1)

- ☒ informasiyanı gizli saxlamaq lazım olduğu barədə onlara xəbərdarlıq edilmədikdə
 - ☐ informasiyanın ötürülməsində tam şəffaflıq olduğu zaman
 - ☐ rəsmi bəyənətlərin reallığı doğruladığı halda
 - ☐ istiqamətlənmiş məlumatın düzgün yerinə yönəldikdə
 - ☐ jurnalistlərin axtarıqlarının davam etdirilməsinə ehtiyac duyulmadıqda
-

Sual: Aşağıdakı hansı hallarda redaktoru çıxılmaz vəziyyətə salır (Çəki: 1)

- ☒ təşkilat gizlilik öhdəliyini qorumaq şərti ilə məxfi informasiyanı qəzetə verəndən sonra başqa bir mənbə də həmin məlumatı redaksiyaya ötürmüş olsun
- ☐ məlumatların jurnalistə təhrifsiz ötürülməsi zamanı
- ☐ qarşılıqlı təzadlarla məlumatın dolu olması jurnalisti yenidən araşdırmağa sövq edir
- ☐ bütün informasiya jurnalistə verilən zaman
- ☐ düzgün cavab yoxdur

Sual: «İnformasiya sızması» dedikdə başa düşülür (Çəki: 1)

- ☒ məlumatın gizlin yolla yayılması
 - ☐ məlumatın açıq yolla yayılması
 - ☐ məlumatın təhrif olunması
 - ☐ məlumatın aliliyinin qorunması
 - ☐ hamısı
-

Sual: «Sızma» nəticəsində aşkarlanan informasiya qəzetdə dərc olunanda ictimaiyyət buna (Çəki: 1)

- ☒ çox güclü reaksiya verir
 - ☐ dövlət təşkilatının rəyi mənfi olur
 - ☐ reaksiya zəif verir
 - ☐ reaksiya vermir
 - ☐ hamısı
-

Sual: «Sızma» nəticəsində aşkarlanan informasiya qəzetdə dərc olunanda ictimaiyyət reaksiyası nə cür olur (Çəki: 1)

- ☒ həm mənfi, həm də müsbət ola bilər
 - ☐ müsbət olur
 - ☐ mənfi olur
 - ☐ təsirsiz olur
 - ☐ heç biri
-

Sual: «İnformasiya sızması» nəticəsində son dərəcə neqativ əks-səda yarananda hökumət informasiyaya münasibəti – (Çəki: 1)

- ☒ hökumət informasiyanı təkzib edir
 - ☐ hökumət informasiyanı təsdiq edir
 - ☐ hökumətin informasiyaya münasibəti bəlli olmur
 - ☐ hökumət bu informasiyanı uğurlu hesab edir
 - ☐ hamısı
-

Sual: Hansı halda hökumət informasiyanı təkzib edir (Çəki: 1)

- ☒ «İnformasiya sızması» nəticəsində son dərəcə neqativ əks-səda yarananda
 - ☐ «İnformasiya sızması» nəticəsində son dərəcə pozitiv əks-səda yarananda
 - ☐ düzgün ötürülmüş məlumat sonda ictimai qınağa səbəb olmadıqda
 - ☐ informasiyanın ötürülməsində heç bir problem çıxmadıqda
 - ☐ informasiya məxviliyi qorunduqda
-

Sual: Aşağıdakı variantlardan hansı müasir jurnalistikanın problemlərindən biri hesab oluna bilər (Çəki: 1)

- ☒ dövrülüyündən asılı olmayaraq bütün qəzetlər və başqa dövri nəşrlər onlarla rəqabət aparan digər nəşrlərin işıqlandırmadığı mövzularda yazılar dərc etdikdə
 - ☐ obyektiv halda məlumatın əldə edilməsi üçün cətinlik olmadıqda
 - ☐ qanunsuz vəziyyətlərin aradan qaldırılması ilə azad söz qüvvədə olduqda
 - ☐ informasiya tam şəkildə aydın olduqda
 - ☐ hamısı
-

Sual: Material artıq aşkarlanıbsa, onu başqa redaksiyalara da vermək lazımdır, yoxsa tək-cə onu aşkarlamış jurnalistə imkan yaradılmalıdır ki, öz zəhmətinin bəhrəsini görsün (Çəki: 1)

- ☒ məmin material təşkilatda kiminsə müəlliflik hüququ ilə birbaşa bağlı deyilsə, yaxud təşkilatın siyasətinə xələl gətirmirsə, jurnalistə imkan vermək lazımdır, heç olmazsa, ilk yazının müəllifi olsun
- ☐ təşkilatın siyasətinə xələl gətirmirsə kütləvi informasiya vasitələrinə məlumatın yayılmasına icaze vermək olar
- ☐ məlumatın kənara çıxarılmasında əli olan şəxslərin cəzalandırılması və mümkün qədər onun məxviliyinin qorunması
- ☐ təşkilatda xarici mühitin adabativliyini nəzərə alaraq jurnalistlərin məlumat almaq istəylərinə maniyyə törədməmək şərti ilə məlumatın təşkilatın imicinə uyğun yönəldilməsi
- ☐ heç biri

Sual: Mətbuatın sorğusuna cavab olaraq göndərilən materialın üstündə təşkilatın «Şərh vermək olmaz» yazması (Çəki: 1)

- ☒ yolverilməzdir
- ☐ məqsədəuyğundur
- ☐ prosesi təsirsizdir
- ☐ icarə verilə bilər
- ☐ qanunidir

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Bretton-vuds sisteminin yaradılması (Çəki: 1)

- ☒ 1944
- ☐ 1940
- ☐ 1945
- ☐ 1946
- ☐ 1949

Sual: Bretton-vudsun yaranmasının əsas nəticəsi nədən ibarətdir. (Çəki: 1)

- ☒ maliyyə və iqtisadi münasibətlərin inkişafı
- ☐ xarici iqtisadi münasibətlərin inkişafı
- ☐ konfliktlərin nizama salınmasının inkişafı
- ☐ terrorizmə qarşı mübarizənin güclənməsi
- ☐ narkobiznesə qarşı mübarizənin güclənməsi

Sual: 1971 ci ildə nə baş verdi. (Çəki: 1)

- ☒ ABŞ da dolların qızıla azad mübadiləsinin aradan qaldırılması
- ☐ breton-vudsun yaranması
- ☐ beynəlxalq valyuta fondunun yaranması
- ☐ beynəlxalq yenidənqurma və inkişaf bankının yaranması
- ☐ ümumdünya bankının yaradılması

Sual: Ümumdünya bankının tərkibinə aid deyil (Çəki: 1)

- ☒ beynəlxalq valyuta fondu
 - ☐ beynəlxalq yenidənqurma və inkişaf bankı
 - ☐ beynəlxalq maliyyə korporasiyası
 - ☐ beynəlxalq inkişaf assosiasiyası
 - ☐ investisiya üzrə çoxtərəfli agentlik
-

Sual: Hazırda neçə dövlət ümumdünya bankı ilə əməkdaşlıq edir (Çəki: 1)

- ☒ 180
 - ☐ 170
 - ☐ 185
 - ☐ 175
 - ☐ 200
-

Sual: Ümumdünya ticarət təşkilatı neçənci ildə fəaliyyətə başlayıb. (Çəki: 1)

- ☒ 1995 ci il 1 yanvar
 - ☐ 1995 ci il 1 mart
 - ☐ 1991 ci il 1 yanvar
 - ☐ 1998 ci il 7 fevral
 - ☐ 1991 ci il 1 mart
-

Sual: Davos beynəlxalq iqtisadi forumunun yaranması neçənci ildə olub. (Çəki: 1)

- ☒ 1970
 - ☐ 1980
 - ☐ 1988
 - ☐ 1990
 - ☐ 1968
-

Sual: Bunlardan biri təhsil elm və mədəniyyət təşkilatıdır. (Çəki: 1)

- ☒ YUNESKO
 - ☐ DBIF
 - ☐ ATƏT
 - ☐ NATO
 - ☐ ASEAN
-

Sual: Ən universal beynəlxalq hökumətlərarası təşkilatı tapın. (Çəki: 1)

- ☒ BMT
 - ☐ AI
 - ☐ NAFTA
 - ☐ ASEAN
 - ☐ İKT
-

Sual: Şimali amerika azad ticarət sazişinin (SAATS) ilk 3 ölkəsi (Çəki: 1)

- ☒ ABŞ, Kanada, Meksika
 - ☐ Argentina, Braziliya, Venesuela
 - ☐ Paraqvay, Uruqvay, Cili
 - ☐ ABŞ, İngiltərə, Meksika
 - ☐ Fransa, İtaliya, Kanada
-

Ad	0302
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: ASEAN nə zaman yarandı. (Çəki: 1)

- ☒ 1967
- ☐ 1977
- ☐ 1988
- ☐ 1971
- ☐ 1975

Sual: OPEK in ali orqanı hansıdır. (Çəki: 1)

- ☒ konfrans
- ☐ idarəetmə şurası
- ☐ iqtisadi komissiya
- ☐ katiblik
- ☐ dünya bazarı

Sual: İKT nə zaman yaranıb. (Çəki: 1)

- ☒ 1969
- ☐ 1959
- ☐ 1949
- ☐ 1988
- ☐ 1967

Sual: BQHT yə aid olmayan variant tapın. (Çəki: 1)

- ☒ Yunesko
- ☐ Qrinpis
- ☐ Beynəlxalq amnistiya
- ☐ sərhədsiz həkimlər
- ☐ hamısı doğrudur

Sual: "siyasi müvazinət" nəzəriyyəsinə görə (Çəki: 1)

- ☒ müxtəlif maraqların qarşılıqlı bağlılığı heç bir dövlətə başqaları üzərində mütləq şəkildə hegemonluq etməyə və onlar üçün davranış qaydaları müəyyən etməyə imkan vermir
- ☐ dünyada kütləvi qırğın silahlarına o cümlədən atom bombasına malik olan ölkələrin sayının artması təhlükəsinin qarşısının alınması
- ☐ global şəkildə bütün dünyada əmin-amanlığın qorunub saxlanmasına çalışmaq
- ☐ beynəlxalq aləmdə yaranmış geostrateji maraqların kəskin rəqabətini artırmaq
- ☐ milli maraqlara cavab verən xarici siyasət yürüdülməsini təmin etmək

Sual: xarici siyasət resurslarını tədqiqatçılar neçə qrupa ayırırlar. (Çəki: 1)

- ☒ 2
- ☐ 6
- ☐ 5

- ☐ 3
 - ☐ 4
-

Sual: Maddi resurslara aid olmayan sahələr hansılardır. (Çəki: 1)

- ☒ sosial resurslar
 - ☐ coğrafi resurslar
 - ☐ demoqrafik resurslar
 - ☐ hərbi resurslar
 - ☐ iqtisadi resurslar
-

Sual: Hərbi resurslarına görə cənubi qafqazın lider dövlətidir. (Çəki: 1)

- ☒ Azərbaycan
 - ☐ Gürcüstan
 - ☐ Ermənistan
 - ☐ İran
 - ☐ Rusiya
-

Sual: ABŞ in əhalisinin neçə faizi yerli hindu və aborigenlərdən ibarətdir. (Çəki: 1)

- ☒ 0,8%i
 - ☐ 0,4%i
 - ☐ 3,3%i
 - ☐ 12,4%i
 - ☐ 1,2%i
-

Sual: Məşhur sosioloq İ.Vallersteyn hesab edir ki,.... (Çəki: 1)

- ☒ mədəniyyət həmişə güclünün silahı olmuşdur
 - ☐ iradə həmişə güclünün silahı olmuşdur
 - ☐ yüksək strategiya həmişə güclünün silahı olmuşdur
 - ☐ bütün cavablar doğrudur
 - ☐ hamısı səhvdir
-

Sual: Konfransda rəyasət heyətində neçə nəfər oturtmalıdı (Çəki: 1)

- ☒ nə qədər az olsa, o qədər yaxşıdır
 - ☐ nə qədər çox olsa, o qədər yaxşıdır
 - ☐ fərq etməz
 - ☐ rəyasət heyətində heç kim oturmur
 - ☐ hamısı
-

Sual: Təşkilati baxımdan konfransda rolların bölüşdürülməsi neçə cür olur (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Təşkilati baxımdan konfransda rolların bölüşdürülməsinə hansılar aiddir 1. nyusmeyker 2. aparıcı 3. ekspert 4. jurnalistlər (Çəki: 1)

- ☒ 1, 2, 3
- ☐ 1, 2, 4

- ☐ 2, 3, 4
 - ☐ 1, 3, 4
 - ☐ 3, 4
-

Sual: Təşkilati baxımdan konfransda rolların bölüşdürülməsinə hansı aid deyil 1. nyusmeyker 2. aparıcı 3. ekspert 4. jurnalistlər (Çəki: 1)

- ☒ 4
 - ☐ 1,2
 - ☐ 2
 - ☐ 3
 - ☐ 1
-

Sual: Mətbuat konfransında bütövlükdə informasiyaya görə məsuliyyət daşıyır – (Çəki: 1)

- ☒ nyusmeyker
 - ☐ aparıcı
 - ☐ ekspert
 - ☐ hökumət adamı
 - ☐ heç kim
-

Sual: Mətbuat konfransının aparılması qaydasına görə məsuliyyət daşıyır – (Çəki: 1)

- ☒ aparıcı
 - ☐ nyusmeyker
 - ☐ ekspert
 - ☐ hökumət adamı
 - ☐ heç kim
-

Sual: Mətbuat konfransında informasiya dolğunluğu və zənginliyi üçün məsuliyyət daşıyır – (Çəki: 1)

- ☒ ekspert
 - ☐ nyusmeyker
 - ☐ aparıcı
 - ☐ hökumət adamı
 - ☐ heç kim
-

Sual: Mətbuat konfransında adətən açılışı neçə dəqiqə ləngitdikdə auditoriyada narazılıq başlayır (Çəki: 1)

- ☒ 15
 - ☐ 5
 - ☐ 30
 - ☐ 1 saat
 - ☐ 45
-

Sual: Mətbuat konfransı adətən nə qədər çəkməlidir (Çəki: 1)

- ☒ 30-60 dəqiqə
 - ☐ 1-2 saat
 - ☐ 1-3 saat
 - ☐ 100-150 dəqiqə
 - ☐ 10-100 dəqiqə
-

Sual: Mətbuat konfransı 30 dəqiqədən az olarsa – (Çəki: 1)

- ☒ ayaqüstü operativ brifinq
- ☐ monitoring
- ☐ təlim
- ☐ seminar
- ☐ heç biri

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: ABŞ prezidenti Bill Klintonun dəvəti ilə Azərbaycanın ümumi milli lideri Heydər Əliyevin Amerikaya səfəri nə vaxt olub. (Çəki: 1)

- ☒ 1997
- ☐ 1996
- ☐ 1995
- ☐ 1998
- ☐ 1994

Sual: Kanada Azərbaycan müstəqilliyini nə zaman tanımışdır. (Çəki: 1)

- ☒ 1991 ci il dekabrın 25 de
- ☐ 1991 ci il dekabrın 8de
- ☐ 1994 cu il dekabrın 25de
- ☐ 1998ci il yanvarın 8 de
- ☐ 1999 cu il mayın 1de

Sual: BAKI-TİBLİSİ-CEYHAN neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi nə zaman baş verib. (Çəki: 1)

- ☒ 2005
- ☐ 2004
- ☐ 2002
- ☐ 1998
- ☐ 1999

Sual: 1994 cu il 4 mayda hansı hadisə baş verib. (Çəki: 1)

- ☒ Azərbaycanın NATO-nun "sülh naminə tərəfdaşlıq" proqramını imzalanması
- ☐ qərbin neft şirkətləri ilə "əsrin müqaviləsi"nin imzalanması
- ☐ Prezident HEYDƏR ƏLİYEVİN Böyük Britaniyaya rəsmi səfəri
- ☐ qərbin neft şirkətləri ilə "Şahdeəniz" yatağının istismarına dair müqavilənin imzalanması
- ☐ Prezident HEYDƏR ƏLİYEVİN fransaya rəsmi səfəri

Sual: Dünyada istehsal olunan ümumi daxilin məhsulun neçə faizi Cənub Şərqi Asiya ölkələrinin payına düşür. (Çəki: 1)

- ☒ 18%i

- ☐ 40%i
 - ☐ 28%i
 - ☐ 35%i
 - ☐ 44%i
-

Sual: Şərqi Asiyanın investisiya mühiti xarici investorları özünə cəlb edir. aşağıdakılardan biri yalnışdır (Çəki: 1)

- ☒ iqtisadi resurslarla zənginliyi
 - ☐ ucuz işçi qüvvəsi
 - ☐ torpaq icarəsinin nisbətən aşağı qiymətə olması
 - ☐ işçilərin dəqiq icraçılığı və nizam intizamı
 - ☐ vergi,maliyyə, və nəqliyyat-kommunikasiya sektorunun əlverişli vəziyyəti
-

Sual: Böyük sivilizasiya, qabaqcıl dövlət idarəçiliyinə malik olan, monolit ölkə (Çəki: 1)

- ☒ Çin
 - ☐ Hindistan
 - ☐ Yaponiya
 - ☐ Yunanıstan
 - ☐ Misir
-

Sual: İndoneziya və azərbaycan arasında diplomatik əlaqələr nə vaxt yaranmağa başladı. (Çəki: 1)

- ☒ 1992 ci il 24 sentyabr
 - ☐ 1996 ci il 13 dekabr
 - ☐ 2004 cu il 17 fevral
 - ☐ 1997 ci il 29 oktyabr
 - ☐ 2002 ci il 24 sentyabr
-

Sual: Hindistan əhalisinin neçə faizi müsəlman hindistanlılarından ibarətdir (Çəki: 1)

- ☒ 11%i
 - ☐ 80%i
 - ☐ 23%i
 - ☐ 13%i
 - ☐ 28%i
-

Sual: Azərbaycanın müstəqilliyini tanıyan ilk müsəlman dövləti hansıdır. (Çəki: 1)

- ☒ Türkiyə
 - ☐ İran
 - ☐ Özbəkistan
 - ☐ Türkmənistan
 - ☐ Səudiyyə Ərəbistanı
-

Sual: Brifinqlər – (Çəki: 1)

- ☒ jurnalistlərə informasiya verməyin formalarından biridir
 - ☐ jurnalistlərdən informasiya almağın formalarından biridir
 - ☐ konfransda informasiya mübadiləsinin öyrənilməsi formalarından biri
 - ☐ hər hansı vacib məlumatı ictimaiyyətin nəzərinə çatdırmaq tədqiqat obyektidir
 - ☐ hamısı
-

Sual: Hər hansı vacib məlumatı ictimaiyyətin nəzərinə çatdırmaq üçün ən çox istifadə edilən metodu adlanır (Çəki: 1)

- ☒ brifinqlər
 - ☐ monitoring
 - ☐ təlim
 - ☐ seminar
 - ☐ heç biri
-

Sual: Brifinqlərə aid olmayan xüsusiyyət (Çəki: 1)

- ☒ jurnalistlərin suallarının qısa zaman kəsiyində cavablandırılması
 - ☐ 5 dəqiqədən yarım saata qədər davam edə bilər
 - ☐ çıxışçıya adətən suallar verilmir
 - ☐ brifinq nəinki zalda, hətta dəhlizdə də keçirilə bilər
 - ☐ Burada jurnalistlərin sayının çox olması deyil, məlumatın tez ötürülməsi vacibdir
-

Sual: Brifinqlərə aid olan xüsusiyyət (Çəki: 1)

- ☒ hamısı
 - ☐ 5 dəqiqədən yarım saata qədər davam edə bilər
 - ☐ çıxışçıya adətən suallar verilmir
 - ☐ brifinq nəinki zalda, hətta dəhlizdə də keçirilə bilər
 - ☐ Burada jurnalistlərin sayının çox olması deyil, məlumatın tez ötürülməsi vacibdir
-

Sual: İnformasiya verməyin bu forması "mətbuat konfransı üstəgəl" də adlandırıla bilər – (Çəki: 1)

- ☒ təqdimat
 - ☐ brifinqlər
 - ☐ monitoring
 - ☐ seminar
 - ☐ təlim
-

Sual: bir-biri ilə üst-üstə düşən hadisələr zənciridir (Çəki: 1)

- ☒ təqdimat
 - ☐ brifinqlər
 - ☐ monitoring
 - ☐ seminar
 - ☐ təlim
-

Sual: Təqdimat aşağıdakı hansı təbəqə qrupları üçün təşkil edilir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ alıcılar
 - ☐ investorlar
 - ☐ potensial istehlakçılar
 - ☐ jurnalistlər
-

Sual: Təqdimat prosesində hansı hadisələr baş verir (Çəki: 1)

- ☒ hamısı
- ☐ dəvət və görüş
- ☐ qeyri-rəsmi ünsiyyət
- ☐ vida mərasimi
- ☐ mətbuat konfransı hissəsi

Sual: Təqdimata çağırılmış qonaqlar içərisində jurnalitlərdən başqa, təqdimatın ən çox hansı hissəsinə qatılırlar (Çəki: 1)

- ☒ mətbuat konfransı hissəsi
- ☐ dəvət və görüş
- ☐ qeyri-rəsmi ünsiyyət
- ☐ vida mərasimi
- ☐ ünsiyyətin müşayiəti

Sual: Mətbuat konfransı ilə təqdimat blokunu ayrı-ayrı otaqlarda keçirmək (Çəki: 1)

- ☒ məqsədəuyğundur
- ☐ olmaz
- ☐ mütləq vacibdir
- ☐ məqsədəuyğun deyil
- ☐ heç biri

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Hindistanın Azərbaycanın dövlət müstəqilliyini tanıması nə zaman olub. (Çəki: 1)

- ☒ 1991 ci il 26 dekabr
- ☐ 1997 ci il 30 avqust
- ☐ 1999 cu il 1 mart
- ☐ 1998 ci il 25 iyun
- ☐ 2001 ci il 17 oktyabr

Sual: Azərbaycan-Hindistan münasibətləri hansı amili çıxmaq şərti ilə hazırda mütərəqqi xarakter daşıyaraq inkişaf edir. (Çəki: 1)

- ☒ Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən "Zod" yataqlarının hindistan şirkəti tərəfindən işlənməsi
- ☐ Azərbaycanın Gədəbəy rayonu ərazisində yerləşən mis yataqlarının hindistan şirkəti tərəfindən işlənməsi
- ☐ Azərbaycanın Daşkəsən rayonu ərazisində yerləşən dəmir filizi yataqlarının hindistan şirkəti tərəfindən işlənməsi
- ☐ Şahdəniz qaz yatağının hindistan şirkəti tərəfindən işlənməsi
- ☐ Azərbaycanın Günəşli neft yatağının hindistan şirkəti tərəfindən işlənməsi

Sual: 1991-ci il 21 dekabr tarixində nə baş verib. (Çəki: 1)

- ☒ Əfqanıstan İslam Respublikasının Azərbaycanın müstəqilliyini tanıması
- ☐ Əfqanıstan Azərbaycanla diplomatik münasibətlərin yaradılması
- ☐ Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV və Əfqanıstan Prezidenti N.Kerzay arasında xüsusi təşkil edilmiş iki ölkə arasındakı münasibətlərin geniş müzakirəsi
- ☐ Əfqanıstan prezidenti N.Kerzayın yolüstü Bakıda səfərdə olması
- ☐ TRASEKA Dövlətlərarası Komissiyasının iclası

Sual: Ulu öndər HEYDƏR ƏLİYEV müsəlman dövlətləri arasında 3cü, ərəb dövlətləri arasında ilk səfərini hansı ölkəyə etmişdir (Çəki: 1)

- ☒ Səudiyyə Ərəbistanı
 - ☐ Birləşmiş Ərəb Əmirlikləri
 - ☐ İran
 - ☐ Suriya
 - ☐ Yəmən
-

Sual: İKT və digər beynəlxalq təşkilatların toplantılarında birmənalı mövqə tutmuş, Azərbaycanın haqq işini müdafiə etmiş ərəb dövləti hansıdır. (Çəki: 1)

- ☒ BƏƏ
 - ☐ SƏ
 - ☐ Küveyt
 - ☐ Qatar
 - ☐ Yəmən
-

Sual: Afrika neçə subregiona bölünür. (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 5
 - ☐ 7
 - ☐ 4
-

Sual: Afrikanın ən varlı və təminatlı hissəsini tapın. (Çəki: 1)

- ☒ Cənubi Afrika
 - ☐ Şimali Afrika
 - ☐ Mərkəzi Afrika
 - ☐ Şərqi Afrika
 - ☐ Qərbi Afrika
-

Sual: Misir Ərəb Respublikası və Azərbaycan arasında diplomatik əlaqələr nə zaman yaranmışdır. (Çəki: 1)

- ☒ 1992 ci il 27 mart
 - ☐ 1993 cu il martında
 - ☐ 1996 ci il 7 may
 - ☐ 2004cu il 29 oktyabr
 - ☐ 1992ci il 5 yanvar
-

Sual: Ulu öndər H.Əliyev tərəfindən ölüm cəzasının ləğvi nə zaman olub. (Çəki: 1)

- ☒ 1998-ci il 3 fevral
 - ☐ 1998-ci il 5 mart
 - ☐ 1997-ci il 28 avqust
 - ☐ 1996-ci il 30 oktyabr
 - ☐ 1997-ci il 5 sentyabr
-

Sual: 1995-ci il 4 may tarixində nə baş verib. (Çəki: 1)

- ☒ bağışlama məsələləri komissiyasının yaradılması
- ☐ ölüm cəzasının ləğvi

- ☐ "insan hüquqları üzrə müvəkkil haqqında" qanunun qəbul olunması
 - ☐ Milli Məclisə seçkilər haqqında qanun
 - ☐ bələdiyyələrə seçkilər haqqında qanun
-

Sual: Mətbuata informasiya ötürülməsinin ən geniş yayılmış üsulu – (Çəki: 1)

- ☒ press-relizdir
 - ☐ informasiyanın toplanmasıdır
 - ☐ sorğudur
 - ☐ respondentlərin seçilməsi
 - ☐ hamısı
-

Sual: ləngimədən yayılması üçün daim material alanların siyahısını aparmaq və tez-tez təzələmək tələb olunur (Çəki: 1)

- ☒ press-relizlərin
 - ☐ informasiya sızmasını
 - ☐ informasiya oğurlanmasını
 - ☐ gizli informasiyanı
 - ☐ hamısı
-

Sual: Press-relizlər adətən göndərilir (Çəki: 1)

- ☒ mərkəzi qəzetlərin xəbər redaksiyalarının müdirlərinə, o biri nəşrlərin isə baş redaktorlarına
 - ☐ adi vətəndaşlara
 - ☐ kolleqalara
 - ☐ dövlət məmurlarına ancaq
 - ☐ heç biri
-

Sual: Press-relizlərin göndərilməsi hansı yollarla mümkündür (Çəki: 1)

- ☒ hamısı
 - ☐ poçtla
 - ☐ çaparlarla
 - ☐ kompüter kanalları ilə
 - ☐ faksla
-

Sual: Press-relizləri tərtib edərkən yadda saxlamaq lazımdır ki (Çəki: 1)

- ☒ onlar redaksiyaların hər gün aldıkları çoxsaylı belə materiallarla rəqabətə tab gətirə bilsin
 - ☐ adətən mərkəzi qəzetlərin xəbər redaksiyalarının müdirlərindən alınır
 - ☐ ləngimədən yayılması üçün daim material alanların siyahısını aparmaq və tez-tez təzələmək mümkün deyil
 - ☐ informasiyanın yoxlanılması üsullarından biridi
 - ☐ hamısı
-

Sual: Press-relin başlıqları adətən, rəngli olur və səciyyəvi üslubunda hazırlanır (Çəki: 1)

- ☒ təşkilatın
 - ☐ rəqiblərin
 - ☐ dövlətin
 - ☐ tələbatın
 - ☐ vətəndaşların
-

Sual: Press-relizin üstündə tarix qoyulmalı, "....." sözləri yazılmalıdır (Çəki: 1)

- ☒ dərc olunsun
- ☐ hamısı
- ☐ əhəmiyyəti vurunğulanmalı
- ☐ cavab yazılsın
- ☐ diqqətlə oxunsun

Sual: Press-relizində müəyyən vaxtda səslənəcək nitqin qısa məzmunu verilirə, "....." qeydi qoyulmalıdır (Çəki: 1)

- ☒ embarqo
- ☐ mantipulya
- ☐ arqument
- ☐ optimallaşdırma
- ☐ seqment

Sual: müştərinin adından məsləhətçi hazırlayanda müştərinin adı və ünvanı, eləcə də əlavə məlumatı haradan almağın mümkün olması dəqiq göstərilməlidir (Çəki: 1)

- ☒ press-relizlərin
- ☐ informasiya sızmasını
- ☐ informasiya oğurlanmasını
- ☐ gizli informasiyanı
- ☐ hamısı

Sual: Press-reliz vərəqləri (Çəki: 1)

- ☒ yalnız bir üzündə, iki intervalla yazılmalı, kənarlarda yetərinə ağ yerlər qoyulmalıdır
- ☐ iki üzündə, iki intervalla yazılmalı, kənarlarda yetərinə ağ yerlər qoyulmalıdır
- ☐ yalnız bir üzündə, bir intervalla yazılmalı, kənarlarda ağ yerlər qoyulmamalıdır
- ☐ yalnız iki üzündə, bir intervalla yazılmalı, kənarlarda ağ yerlər qoyulmamalıdır
- ☐ yalnız bir üzündə, üç intervalla yazılmalı, kənarlarda ağ yerlər qoyulmamalıdır

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: "Bələdiyyələrə seçkilər haqqında"qanun neçənci ildə qəbul olunub. (Çəki: 1)

- ☒ 1999
- ☐ 1998
- ☐ 1994
- ☐ 1996
- ☐ 1997

Sual: "Milli Məclisə Seçkilər haqqında qanun "nə vaxt qəbul olunub. (Çəki: 1)

- ☒ 2000
- ☐ 1999

- ☐ 2001
 - ☐ 2002
 - ☐ 2003
-

Sual: "Seçki Məcəlləsi" haqqında qanun nə vaxt qəbul olunub. (Çəki: 1)

- ☒ 2003
 - ☐ 1994
 - ☐ 1999
 - ☐ 1998
 - ☐ 2001
-

Sual: İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında qanun nə vaxt qəbul olunub. (Çəki: 1)

- ☒ 1998
 - ☐ 1997
 - ☐ 1996
 - ☐ 1999
 - ☐ 2000
-

Sual: "Kütləvi informasiya vasitələri haqqında" qanun nə vaxt qəbul olunub. (Çəki: 1)

- ☒ 1999
 - ☐ 1998
 - ☐ 1996
 - ☐ 1995
 - ☐ 1994
-

Sual: Şərqdə ilk dəfə ölüm hökmü hansı ölkədə ləğv olunub. (Çəki: 1)

- ☒ Azərbaycan
 - ☐ Yaponiya
 - ☐ Çin
 - ☐ Pakistan
 - ☐ Monqolustan
-

Sual: Avropa Birliyinin əsas fəaliyyət prinsipləri, biri yalnızdır. (Çəki: 1)

- ☒ vətəndaş cəmiyyəti və insan hüquqlarının dövlət himayəsindən çıxarılmasına kömək etmək
 - ☐ milli və ümumi maraqlar arasında balans yaradan dövlətlərarası və dövlətüstü qurumların mövcudluğu
 - ☐ Avropa institutu və milli dövlətlər arasında dəqiq səlahiyyət bölgüsü
 - ☐ integrasiya proseslərinin ölkələrin ictimaiyyəti tərəfindən dəstəklənməsi
 - ☐ ittifaq qərarlarının üstünlüyü prinsipi
-

Sual: NATO-ya üzv olan ölkələr üçün aşağıdakı prinsiplər müəyyənləşdirilmişdir. Yalnız variant tapın. (Çəki: 1)

- ☒ təşkilati vahidlik
 - ☐ kollektiv təhlükəsizlik
 - ☐ demokratiya
 - ☐ konsensus
 - ☐ qarşılıqlı təhlükəsizlik
-

Sual: İKTnin əsas oqanları 1.krallar, dövlət və hökumət başçılarının konfransı 2.İKT ali şurasının konfransı 3.xarici işlər nazirinin konfransı 4.baş katiblik və onun tabeliyində olan təşkilatlar 5.şuranın sessiyası (Çəki: 1)

- ☒ 1,3,4
 - ☐ 1,2,5
 - ☐ 1,4
 - ☐ 1,3,2
 - ☐ 1,3
-

Sual: MDB nə zaman quruldu. (Çəki: 1)

- ☒ 1991
 - ☐ 1993
 - ☐ 1994
 - ☐ 1998
 - ☐ 1996
-

Sual: Jurnalistlərin də dəvət olunduğu tədbir barədə qısa (bir səhifədən çox olmayan) məlumatı adlanır – (Çəki: 1)

- ☒ press-reliz - anons
 - ☐ yeniliklər press-relizi
 - ☐ embarqo
 - ☐ bəkraundə
 - ☐ bioqrafiya
-

Sual: Press-relizin aşağıdakı hansı formaları daha geniş yayılıb (Çəki: 1)

- ☒ hamısı
 - ☐ yeniliklər press-relizi
 - ☐ press-reliz - anons
 - ☐ bəkraundə
 - ☐ bioqrafiya
-

Sual: Press-relizin aşağıdakı formaların biri səhvdir (Çəki: 1)

- ☒ embarqo
 - ☐ yeniliklər press-relizi
 - ☐ press-reliz - anons
 - ☐ bəkraundə
 - ☐ bioqrafiya
-

Sual: "Press-reliz – anons"un başlıca vəzifəsi – (Çəki: 1)

- ☒ maraqlı informasiya və yeniliklər vəd etməklə KİV-i həmin tədbirə çəkməkdir
 - ☐ tərkibində geniş auditoriya üçün mühüm yenilik və ya faydalı informasiyanı çatdırmaqdır
 - ☐ tərkibində yenilik, yaxud sensasiya olmayan, təşkilatın fəaliyyət profilini, planlarını, tarixini əks etdirən baza xarakterli informasiyanı çatdırmaqdır
 - ☐ konkret şəxs haqqında özül xarakterli faktik informasiyanı özündə gizli saxlamaqdır
 - ☐ müəyyən məsələ üzrə bir, yaxud bir neçə təşkilatın mövqeyini açıqlamaqdır
-

Sual: Bəkraundə - yardımçı materiallar: (Çəki: 1)

- ☒ tərkibində yenilik, yaxud sensasiya olmayan, təşkilatın fəaliyyət profilini, planlarını, tarixini əks etdirən baza xarakterli informasiya
- ☐ jurnalistlərin də dəvət olunduğu tədbir barədə qısa məlumatdır

- ☐ tərkibində geniş auditoriya üçün mühüm yenilik və ya faydalı informasiya olan çatdırışdır
 - ☐ konkret şəxs haqqında özül xarakterli faktik informasiyadır
 - ☐ müəyyən məsələ üzrə bir, yaxud bir neçə təşkilatın mövqeyini açıqlamaq və ya izah etmək üçün hazırlanan qısa və təkanlı sənəddir
-

Sual: Tərkibində yenilik, yaxud sensasiya olmayan, təşkilatın fəaliyyət profilini, planlarını, tarixini əks etdirən baza xarakterli informasiya adlanır – (Çəki: 1)

- ☒ bəkrəndə - yardımçı materiallar
 - ☐ yeniliklər press-relizi
 - ☐ press-reliz - anons
 - ☐ embarqo
 - ☐ bioqrafiya
-

Sual: Bioqrafiya – (Çəki: 1)

- ☒ konkret şəxs haqqında özül xarakterli faktik informasiyadır
 - ☐ jurnalistlərin də dəvət olunduğu tədbir barədə qısa məlumatdır
 - ☐ tərkibində geniş auditoriya üçün mühüm yenilik və ya faydalı informasiya olan çatdırışdır
 - ☐ tərkibində yenilik, yaxud sensasiya olmayan, təşkilatın fəaliyyət profilini, planlarını, tarixini əks etdirən baza xarakterli informasiyadır
 - ☐ müəyyən məsələ üzrə bir, yaxud bir neçə təşkilatın mövqeyini açıqlamaq və ya izah etmək üçün hazırlanan qısa və təkanlı sənəddir
-

Sual: Konkret şəxs haqqında özül xarakterli faktik informasiyadır (Çəki: 1)

- ☒ bioqrafiya
 - ☐ yeniliklər press-relizi
 - ☐ press-reliz - anons
 - ☐ embarqo
 - ☐ bəkrəndə - yardımçı materiallar
-

Sual: Bəyanat – (Çəki: 1)

- ☒ müəyyən məsələ üzrə bir, yaxud bir neçə təşkilatın mövqeyini açıqlamaq və ya izah etmək üçün hazırlanan qısa və təkanlı sənəddir
 - ☐ jurnalistlərin də dəvət olunduğu tədbir barədə qısa məlumatdır
 - ☐ tərkibində geniş auditoriya üçün mühüm yenilik və ya faydalı informasiya olan çatdırışdır
 - ☐ tərkibində yenilik, yaxud sensasiya olmayan, təşkilatın fəaliyyət profilini, planlarını, tarixini əks etdirən baza xarakterli informasiyadır
 - ☐ konkret şəxs haqqında özül xarakterli faktik informasiyadır
-

Sual: Müəyyən məsələ üzrə bir, yaxud bir neçə təşkilatın mövqeyini açıqlamaq və ya izah etmək üçün hazırlanan qısa və təkanlı sənəddir (Çəki: 1)

- ☒ bəyanat
 - ☐ yeniliklər press-relizi
 - ☐ press-reliz - anons
 - ☐ embarqo
 - ☐ bəkrəndə - yardımçı materiallar
-

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	20
Maksimal faiz	20



Sual: Avrasiyanı kontinental dünyanın əhəmiyyətli geosiyasi hissəsi hesab edirdilər (Çəki: 1)

- ☒ Z.Bjezinski,X.Makkinder
- ☐ Z.Bjevinski,C.Derian
- ☐ C.Raqqi,İ.Adler
- ☐ X.Makkinder,C.Derian
- ☐ L.Meyer,M.Finommer

Sual: Türkiyə NATO-ya nə vaxt qəbul olunmuşdur. (Çəki: 1)

- ☒ 1952
- ☐ 1962
- ☐ 1956
- ☐ 1976
- ☐ 1982

Sual: "Türkdilli dövlətlər birliyi" nə vaxt yaranmışdır. (Çəki: 1)

- ☒ 1992
- ☐ 1994
- ☐ 1995
- ☐ 1993
- ☐ 1991

Sual: Ukraynanın Azərbaycanda səfirliyi nə zaman açılıb. (Çəki: 1)

- ☒ 1996
- ☐ 1997
- ☐ 1995
- ☐ 1992
- ☐ 1994

Sual: Latviya Azərbaycanın müstəqilliyini nə zaman tanımışdır. (Çəki: 1)

- ☒ 1991
- ☐ 1992
- ☐ 1994
- ☐ 1993
- ☐ 1997

Sual: Dördlər ittifaqına daxil olmayan ölkə hansıdır. (Çəki: 1)

- ☒ Türkmənistan
- ☐ Qazaxıstan
- ☐ Qırğızıstan
- ☐ Rusiya
- ☐ Belorussiya

Sual: GUAM nə vaxt yaranmışdır. (Çəki: 1)

- ☒ 1997

- ☐ 1998
 - ☐ 1996
 - ☐ 1995
 - ☐ 1999
-

Sual: Dünyada istehsal olunan bütün elektrik enerjisinin neçə faizi neftin payına düşür. (Çəki: 1)

- ☒ 39,5%
 - ☐ 24,3%
 - ☐ 22,1%
 - ☐ 6,9%
 - ☐ 6,3%
-

Sual: İranın Xəzər dənizi hövzəsində mövqeyi aşağıdakı prinsiplər əsasında formalaşır.

Düzgün variantı seçin. (Çəki: 1)

- ☒ hamısı doğrudur
 - ☐ Xəzərin hərbişdirilməsinə yol verməmək
 - ☐ ekoloji problemləri qabardaraq,Xəzərin dibi ilə neft kəmərlərinin çəkilməsinə mane olmaq
 - ☐ iranla ideoloji və siyasi ziddiyyəti olan Qərb dövlətlərinin hövzədə möhkəmlənməsinin qarşısını almaq
 - ☐ dəniz sahilyanı ölkələr arasında bölünmə də,ölkələrə öz sularından digər sahilyanı dövlətlərlə hesablaşmadan istifadə etməsinin qarşısını almaq
-

Sual: İctimai Əlaqələrdə baş verən müasir proseslərdən ən əsaslısı hansıdır. (Çəki: 1)

- ☒ qloballaşma
 - ☐ ixtisalaşma
 - ☐ beynəlxalq iqtisadi əlaqələrin güclənməsi
 - ☐ təmərküzləşmə
 - ☐ heç biri aid deyil
-

Sual: Hər hansı bir şirkətin və ya hakimiyyət orqanının populyarlığına bir çox nəşrlər müsbət münasibət bəsləməsələr də, eyni sahədə fəaliyyət göstərən bir neçə şirkətin, müxtəlif bölgələrdə yerləşən ayrı-ayn hakimiyyət qollarının və hətta eyni şirkət və orqanların təcrübəsini təbliğ edən məqalələri rəğbətlə qarşılayırlar (Çəki: 1)

- ☒ icmal məqalə
 - ☐ imzalı, yaxud müəllifli məqalə
 - ☐ keys
 - ☐ müsahibə
 - ☐ hamısı
-

Sual: Mətbuatda dərc olunmaq, radio və televiziya ilə yayımlanmaq üçün nəzərdə tutulmuş söhbəti adlanır (Çəki: 1)

- ☒ müsahibə
 - ☐ imzalı, yaxud müəllifli məqalə
 - ☐ keys
 - ☐ icmal məqalə
 - ☐ embarqo
-

Sual: Müsahibə - (Çəki: 1)

- ☒ mətbuatda dərc olunmaq, radio və televiziya ilə yayımlanmaq üçün nəzərdə tutulmuş söhbətdir

- ☐ PR mütəxəssisinin hazırladığı və yüksək vəzifəli şəxsin imzaladığı məqalədir
 - ☐ əsas məqsəd informasiya verməkdən çox, əyləndirməkdir
 - ☐ hər hansı şirkətin məhsullarından, yaxud xidmətlərindən istehlakçının məmnuniyyətlə istifadə etməsindən və ya problem situasiyanın həllindən söhbət açılır
 - ☐ hər hansı bir şirkətin və ya hakimiyyət orqanının populyarlığına bir çox nəşrlər müsbət münasibət bəsləməsələr də, eyni sahədə fəaliyyət göstərən bir neçə şirkətin, müxtəlif bölgələrdə yerləşən ayrı-ayn hakimiyyət qollarının və hətta eyni şirkət və orqanların təcrübəsini təbliğ edən məqalələri rəğbətlə qarşılayırlar
-

Sual: Müsahibənin səciyyəvi cəhəti bundan ibarətdir – (Çəki: 1)

- ☒ faktlar, yaxud hadisələr barədə fikirlər jurnalistin deyil, müsahibə verən şəxsin adından şərh olunur
 - ☐ müəyyən məsələ üzrə bir, yaxud bir neçə təşkilatın mövqeyini açıqlamaq və ya izah etmək üçün hazırlanan qısa və təkanlı sənəddir
 - ☐ PR mütəxəssisinin hazırladığı və yüksək vəzifəli şəxsin imzaladığı məqalədir
 - ☐ kütləvi informasiya vasitələri üçün yığım, dəst, paketdir
 - ☐ heç biri
-

Sual: Müsahibənin formasına aiddir (Çəki: 1)

- ☒ hamısı
 - ☐ monoloq-müsahibədə
 - ☐ dialoq-müsahibədə
 - ☐ kollektiv-müsahibə
 - ☐ zarisovkasayağı-müsahibə
-

Sual: Müsahibənin formasına aid deyil (Çəki: 1)

- ☒ embarqo-müsahibə
 - ☐ monoloq-müsahibədə
 - ☐ dialoq-müsahibədə
 - ☐ kollektiv-müsahibə
 - ☐ zarisovkasayağı-müsahibə
-

Sual: Monoloq-müsahibədə - (Çəki: 1)

- ☒ söhbətdəş ona verilmiş mühüm bir sualı ətraflı cavablandırır
 - ☐ söhbət sual-cavab şəklində aparılır
 - ☐ müəyyən nüfuzlu qrupdan olan bir neçə şəxsin fikri barədə təsəvvür yaradır, müəyyən problemi aydınlaşdırmaq üçün auditoriyaya fikirlər məcmusu təqdim edilir
 - ☐ daha mürəkkəb və yaradıcı xarakter daşıyır. Müsahibənin bu formasında jurnalistin rolu xeyli genişlənir, yəni o, təkcə suallar verməklə kifayətlənməyib müzakirə olunan mövzu ilə bağlı şəxsi fikrini də bildirir, söhbətin getdiyi şərait barədə, söhbətdəş haqqında məlumatlar verir, tarixi hadisələr çıxır
 - ☐ hamısı
-

Sual: Dialoq-müsahibədə - (Çəki: 1)

- ☒ söhbət sual-cavab şəklində aparılır
- ☐ söhbətdəş ona verilmiş mühüm bir sualı ətraflı cavablandırır
- ☐ müəyyən nüfuzlu qrupdan olan bir neçə şəxsin fikri barədə təsəvvür yaradır, müəyyən problemi aydınlaşdırmaq üçün auditoriyaya fikirlər məcmusu təqdim edilir
- ☐ daha mürəkkəb və yaradıcı xarakter daşıyır. Müsahibənin bu formasında jurnalistin rolu xeyli genişlənir, yəni o, təkcə suallar verməklə kifayətlənməyib müzakirə olunan mövzu ilə

bağlı şəxsi fikrini də bildirir, söhbətin getdiyi şərait barədə, söhbətədaşı haqqında məlumatlar verir, tarixi haşiyələr çıxır

☐ hamısı

Sual: Kollektiv-müsahibə - (Çəki: 1)

☒ müəyyən nüfuzlu qrupdan olan bir neçə şəxsin fikri barədə təsəvvür yaradır, müəyyən problemi aydınlaşdırmaq üçün auditoriyaya fikirlər məcmusu təqdim edilir

☐ söhbətədaş ona verilmiş mühüm bir sualı ətraflı cavablandırır

☐ söhbət sual-cavab şəklində aparılır

☐ daha mürekkəb və yaradıcı xarakter daşıyır. Müsahibənin bu formasında jurnalistin rolu xeyli genişlənir, yəni o, təkcə suallar verməklə kifayətlənməyib müzakirə olunan mövzu ilə bağlı şəxsi fikrini də bildirir, söhbətin getdiyi şərait barədə, söhbətədaşı haqqında məlumatlar verir, tarixi haşiyələr çıxır

☐ hamısı

Sual: Zarisovkasayağı-müsahibə - (Çəki: 1)

☒ daha mürekkəb və yaradıcı xarakter daşıyır. Müsahibənin bu formasında jurnalistin rolu xeyli genişlənir, yəni o, təkcə suallar verməklə kifayətlənməyib müzakirə olunan mövzu ilə bağlı şəxsi fikrini də bildirir, söhbətin getdiyi şərait barədə, söhbətədaşı haqqında məlumatlar verir, tarixi haşiyələr çıxır

☐ söhbətədaş ona verilmiş mühüm bir sualı ətraflı cavablandırır

☐ söhbət sual-cavab şəklində aparılır

☐ müəyyən nüfuzlu qrupdan olan bir neçə şəxsin fikri barədə təsəvvür yaradır, müəyyən problemi aydınlaşdırmaq üçün auditoriyaya fikirlər məcmusu təqdim edilir

☐ hamısı

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Qloballaşma prosesini şərtləndirən əsas amillər hansılardır. Yalnız variant seçin. (Çəki: 1)

☒ mədəni

☐ siyasi

☐ ekoloji

☐ sosioloji

☐ iqtisadi

Sual: Müasir xarici iqtisadi fəaliyyət strategiyası nə deməkdir. (Çəki: 1)

☒ global iqtisadiyyat ilə milli iqtisadiyyatın qarşılıqlı əlaqəsini gücləndirmək istiqamətində qurulur

☐ xarici iqtisadi əlaqələr ilə milli iqtisadiyyatın qarşılıqlı əlaqəsini gücləndirmək məqsədilə qurulur

☐ beynəlxalq əməkdaşlıq ilə xarici iqtisadi əlaqələrin qarşılıqlı əlaqəsini gücləndirmək məqsədilə qurulur

☐ Bazar iqtisadiyyatı ilə global iqtisadiyyatın qarşılıqlı əlaqəsini gücləndirmək məqsədilə qurulur

☐ hamısı doğrudur

Sual: Müasir İctimai Əlaqələrin qarşısında duran əsas vəzifələri tapın. (Çəki: 1)

- ☒ hamısı doğrudur
 - ☐ elmi -texniki ixtiralar əsaslanan yeni ixracat sahələrinin sürətli inkişafı
 - ☐ xarici əlaqələrdə aparılan iqtisadi islahatlar prosesinə sürət vermək
 - ☐ dünya ölkələri arasında qarşılıqlı faydanı və xarici iqtisadi əlaqələrin səmərəliliyini artıracaq istiqamətlərin axtarılması və seçilməsi hesab olunur
 - ☐ heç biri doğru deyil
-

Sual: İctimai əlaqələrin inkişafı bir neçə tarixi mərhələlərdən keçmişdir.hansı aid deyil (Çəki: 1)

- ☒ ən yeni zaman dövrü
 - ☐ yeni zaman dövrü
 - ☐ orta əsrlər dövrü
 - ☐ qədim şərq sivilizasiyası dövrü
 - ☐ XX əsrin sənaye sivilizasiyası dövrü
-

Sual: Müasir İctimai Əlaqələrin strukturunu səviyyələr üzrə aşağıdakı kimi qurmaq məsləhət görülür.biri aid deyil (Çəki: 1)

- ☒ vətəndaşlığı olmayan şəxslər
 - ☐ fiziki şəxslər
 - ☐ hüquqi şəxslər kimi ayrı-ayrı təsərrüfat vahidləri qrupu
 - ☐ təsərrüfat vahidləri qrupu
 - ☐ bütünlüklə milli iqtisadiyyat
-

Sual: dünya bazarı aşağıdakı sahələrdə fəaliyyət göstərən istehsal,bölgü,mübadilə və istehlak bölmələrinin qarşılıqlı asılılığının mürəkkəb kompleksini özündə birləşdirir. (Çəki: 1)

- ☒ büdcə-vergi sistemi
 - ☐ beynəlxalq valyuta-maliyyə kredit sistemi
 - ☐ əmək resursları bazarı
 - ☐ kapitallar bazarı
 - ☐ mallar və xidmətlər bazarı
-

Sual: Beynəlxalq əmək bölgüsünün ilkin formasını tapın. (Çəki: 1)

- ☒ ərazi əmək bölgüsü
 - ☐ ictimai əmək bölgüsü
 - ☐ təbii coğrafi fərqlər
 - ☐ texniki və texnoloji fərqlər
 - ☐ sosial-iqtisadi fərqlər
-

Sual: qlobal iqtisadiyyatın formalaşması prosesi nə zaman daha intensiv xarakter alır. (Çəki: 1)

- ☒ XIX əsrin ortalarında
 - ☐ XX əsrin ortalarında
 - ☐ XX əsrin sonlarında
 - ☐ XVIII əsrin əvvəllərində
 - ☐ XIX əsrin sonlarında
-

Sual: Beynəlxalq əmək bölgüsünün nəzəri əsası klassik siyasi iqtisadçıların əsərlərində qoyulmuşdur. (Çəki: 1)

- ☒ K.Marks
- ☐ A.Smit
- ☐ D.Rikardo
- ☐ C.Millin
- ☐ hamısı aiddir

Sual: Hazırda beynəlxalq əmək bölgüsünə təsir edən əsas amil hansıdır. (Çəki: 1)

- ☒ dövlətin tənzimləyici funksiyası
- ☐ dövlətin idarəetmə funksiyası
- ☐ elmi texniki inqilab
- ☐ müasir dövrdə iqtisadi böhranın daha da artması
- ☐ ekoloji böhranın daha da artması

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: beynəlxalq əmək bölgüsü neçə əsas formada inkişaf edir. (Çəki: 1)

- ☒ 2
- ☐ 5
- ☐ 7
- ☐ 4
- ☐ 3

Sual: Nisbi ixrac ixtisaslaşmasının əmsalı($N_{ii\theta}$) necə hesablanır. (Çəki: 1)

- ☒ $N_{ii\theta} = i\ddot{O}/iD$
- ☐ $N_{ii\theta} = iD/i\ddot{O}$
- ☐ $N_{ii\theta} = 1/iD/i\ddot{O}$
- ☐ $N_{ii\theta} = iD-i\ddot{O}$
- ☐ $N_{ii\theta} = \ddot{O}-iD$

Sual: Beynəlxalq əmək bölgüsünün müasir nəzəriyyələri hansılardır. (Çəki: 1)

- ☒ qarşılıqlı asılılıq modeli
- ☐ beynəlxalq əmək bölgüsü modeli
- ☐ qarşılıqlı iqtisadi əlaqələr nəzəriyyəsi
- ☐ modernləşmə nəzəriyyəsi
- ☐ hamısı doğrudur

Sual: Milli iqtisadi sistemlər hansılardır. (Çəki: 1)

- ☒ hamısı doğrudur
- ☐ inkişaf etmiş bazar iqtisadiyyatı
- ☐ keçid iqtisadiyyatı
- ☐ planlı direktiv iqtisadiyyat
- ☐ hamısı yanlışdır

Sual: Planlı-direktiv təsərrüfatdan keçid iqtisadiyyatı nə deməkdir. (Çəki: 1)

- ☒ iqtisadiyyata dövlət müdaxiləsinin və bununla əlaqədar himayəçiliyin, korrupsiyanın bürokratiyanın yüksək səviyyəsi
 - ☐ inzibati -bölüşdürmə sisteminin rüşeymlərinin saxlanması
 - ☐ iqtisadiyyatın qeyri sabitliyi
 - ☐ qeyri-təkmil normativ baza
 - ☐ milli valyutanın "yumşaqlığı"
-

Sual: Dolay Vergilərin əsas funksiyaları bunlardır. Səhv cavabı tapın. (Çəki: 1)

- ☒ pul kredit
 - ☐ fiskal
 - ☐ himayəçilik
 - ☐ üstünlüklü
 - ☐ preferensiyalı
-

Sual: Hansı mal qrupları əlavə dəyər vergisindən azad edilmir. (Çəki: 1)

- ☒ hamısı azad edilir
 - ☐ humanitar yardımlar
 - ☐ tibb texnikası
 - ☐ uşaqlar üçün ərzaq malları
 - ☐ sərgi eksponatları üçün istifadə olunan mallar
-

Sual: Məşhur marketoloq F.Kotler beynəlxalq korporasiyaları 4 növünü qeyd edir. Aid olmayan cavab hansıdır. (Çəki: 1)

- ☒ beynəlxalq iqtisadi təşkilatlar
 - ☐ beynəlmilləşmiş şirkətlər
 - ☐ çoxmilli korporasiyalar
 - ☐ transmilli korporasiyalar
 - ☐ global müəssisələr
-

Sual: Bartlet və qhoşal beynəlxalq korporasiyaları neçə qrupa bölünür. (Çəki: 1)

- ☒ 4
 - ☐ 3
 - ☐ 2
 - ☐ 5
 - ☐ 6
-

Sual: Beynəlxalq korporasiyaları səciyyələndirən əsas cəhətlər hansıdır. (Çəki: 1)

- ☒ investisiya
 - ☐ kapital axını
 - ☐ inhisarçılıq
 - ☐ xarici ticarət
 - ☐ beynəlxalq əmək bölgüsü
-

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	10
Maksimal faiz	10

Sual: İnteqrasiya sözünün mənasını tapın. (Çəki: 1)

- ☒ bərpa etmək
- ☐ yenidən qurmaq
- ☐ yaratmaq
- ☐ çiçəklənmək
- ☐ inkişaf etmək

Sual: Qərbi Avropa inteqrasiyasının əsas prinsipləri aşağıdakılardır.yalnış cavabı tapın (Çəki: 1)

- ☒ tanınma prinsipi
- ☐ tamamlanma prinsipi
- ☐ hüquq prinsipi
- ☐ dialoq prinsipi
- ☐ hüquq normaları prinsipi

Sual: Avropa İttifaqının təşəkkül tapmasının əsas gedişində mövcud tarixlərə aid olmayan variant tapın. (Çəki: 1)

- ☒ 1944
- ☐ 1951
- ☐ 1957
- ☐ 1965-1967
- ☐ 1973

Sual: Avropa İttifaqının təkamül prosesini neçə mərhələyə ayırmaq olar. (Çəki: 1)

- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 2
- ☐ 7

Sual: Avropa İttifaqının təkamül prosesinin birinci mərhələsi hansı illəri əhatə edir (Çəki: 1)

- ☒ XX əsrin 50ci 70ci illəri
- ☐ XX əsrin 70 ci 90 ci illeri
- ☐ XX əsrin 90 ci illərin ortalarından bu dövrə qədər
- ☐ XX əsrin 30- 50ci illəri
- ☐ XX əsrin 40- 60 ci illəri

Sual: Mövcud"çərçivə" proqramı 4 bölmədən ibarətdir.verilənlərdən biri yalnızdır (Çəki: 1)

- ☒ nəticələrin işlənilib hazırlanması və təsdiq olunması
- ☐ nəticələrin istifadəsi və yayılması
- ☐ ölkələrlə və digər təşkilatlarla əməkdaşlıq
- ☐ texnologiyaların tədqiqatı, işlənilib hazırlanması və yayılması
- ☐ tədqiqatçıların peşəkarlıq səviyyəsinin artırılması və fəaliyyətlərinin stimullaşdırılması

Sual: Avropa valyuta sistemi nə zaman təşkil olundu (Çəki: 1)

- ☒ 1979
 - ☐ 1969
 - ☐ 1978
 - ☐ 1966
 - ☐ 1958
-

Sual: Maastrixt sazişi iqtisadi və valyuta ittifaqına keçidi neçə mərhələyə ayırır (Çəki: 1)

- ☒ 4
 - ☐ 3
 - ☐ 2
 - ☐ 5
 - ☐ 6
-

Sual: Üzvölkələrin iqtisadi vəziyyəti Maastrixt sazişində təsbit olunmuş aşağıdakı konvergeniya meyarlarına uyğun olması qərara alınmışdır.aid olmayan cavab (Çəki: 1)

- ☒ ixrac ümumi daxili məhsulun 40%-dən çox olmamalıdır
 - ☐ dövlət borcu ümumi daxili məhsulun 60%-dən çox olmamalıdır
 - ☐ dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun 3%-ə qədər təşkil edə bilər
 - ☐ mübadilə kursu və faiz dərəcəsi sabit olmalıdır
 - ☐ infilyasiyaya nəzarət edilməli və onun səviyyəsi minimuma endirilməlidir
-

Sual: Mili valyutaların dövriyədən çıxarılması və vahid avropa valyutası avroya keçilməsi nə vaxt olub. (Çəki: 1)

- ☒ 2002
 - ☐ 1998
 - ☐ 2004
 - ☐ 1996
 - ☐ 2005
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☐
Suallar təqdim etmək	1 %

Sual: Azad iqtisadi zonanın əsasını kim qoymuşdur.Düzgün olmayan cavab hansıdır. (Çəki: 1)

- ☒ Dutyu Frell
 - ☐ P.Hall
 - ☐ S.Hauv
 - ☐ S.Butler
 - ☐ hamısı aiddir
-

Sual: Azad iqtisadi zona hər hansı bir dövlətin elə bir hissəsidir ki,... (Çəki: 1)

- ☒ oraya daşınan əmtəələrə gömrük ərazisindən kənarda olan kimi baxılır
- ☐ oraya daşınan əmtəələrə gömrük ərazisi daxilində olan kimi baxılır

- ☐ oraya daşınan əmtəələrə gömrük ərazisi daxilində və ondan kənarda olan kimi baxılır
 - ☐ oraya daşınan əmtəələr gömrük yoxlamalarından və gömrük vergilərindən azad edilmir
 - ☐ oraya daşınan əmtəələrə heç bir güzəştlər olunmur
-

Sual: Ərazi tipinə görə AİZ neçə yerə ayrılır (Çəki: 1)

- ☒ 3
 - ☐ 4
 - ☐ 2
 - ☐ 5
 - ☐ 6
-

Sual: Ticarət zonası ibarət olur. Düzgün olmayan cavab hansıdır. (Çəki: 1)

- ☒ azad ticarət makrozonaları
 - ☐ azad gömrük zonaları
 - ☐ azad ticarət mikrozonaları
 - ☐ bond anbarları
 - ☐ azad limanlar
-

Sual: Servis zonasına daxil olmayan variant tapın. (Çəki: 1)

- ☒ porto-franko
 - ☐ offşorlar
 - ☐ vergi qavanaları
 - ☐ ekoparklar
 - ☐ hamısı aiddir
-

Sual: Offşor sözünün mənası nədir. (Çəki: 1)

- ☒ güzəştli vergi rejiminə əsaslanan xarici firmaların yerləşməsidir
 - ☐ güzəştli rejim
 - ☐ güzəştli vergi rejiminə əsaslanan ölkədaxili firmaların yerləşdirilməsidir
 - ☐ güzəştli sığorta
 - ☐ güzəştli vergi rejiminə əsaslanan inhisarların yerləşdirilməsidir
-

Sual: Beynəlxəq iqtisadi təşkilatların əsas əlamətləri hansılardır. Düzgün olmayan variantı tapın. (Çəki: 1)

- ☒ beynəlxəq iqtisadi əlaqələrə xidmət edən iqtisadi obyektlərdir
 - ☐ müüqavilə əsasında yaradılır
 - ☐ müvafiq təşkilati struktura malikdir
 - ☐ müəyyən məqsəd vəzifələri vardır
 - ☐ beynəlxalq öhdəliklərə malikdir
-

Sual: Beynəlxəq iqtisadi təşkilatların funksiyalarına aid deyildir. (Çəki: 1)

- ☒ tənzimleyici
 - ☐ məcəllələşdirmə
 - ☐ normativləşdirmə
 - ☐ nəzarət-müşahidəçi
 - ☐ operativ
-

Sual: Beynəlxalq iqtisadi təşkilatın orqanlarına aid deyildir. (Çəki: 1)

- ☒ qanunverici orqan

- ☐ ali orqan
- ☐ icra orqani
- ☐ inzibati orqan
- ☐ xüsusi komitə

Sual: Beynəlxalq valyuta münasibətləri nədir. (Çəki: 1)

- ☒ pulun dünya hesablaşmaları və tədiyə vasitəsi kimi işləməyə başlaması ilə əlaqədar yaranan iqtisadi münasibətlərin məcmusuna deyilir
- ☐ pulun dünya bazarı hesablaşmaları və tədiyyə vasitəsi kimi işləməyə başlaması ilə əlaqədar yaranan iqtisadi münasibətlərin məcmusuna deyilir
- ☐ beynəlxalq tədiyədə pulun işləməyə başlaması ilə əlaqədar yaranan iqtisadi münasibətlərin məcmusuna deyilir
- ☐ beynəlxalq pul tədavülü sferasında mühüm subyekt kimi yaranan iqtisadi münasibətlərin məcmusuna deyilir
- ☐ heç biri doğru deyil

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Beynəlxalq hesablaşmalar təcrübəsinin aşağıdakı variantları vardır. hansı biri aid deyildir. (Çəki: 1)

- ☒ qapalı hesab
- ☐ açıq hesab
- ☐ inkasso
- ☐ bank köçürməsi
- ☐ avans vermə

Sual: Beynəlxalq hesablaşmalar bankinin menzil iqamətgahı harada yerləşir. (Çəki: 1)

- ☒ İsveçrə
- ☐ Lüksemburq
- ☐ Avstriya
- ☐ İtaliya
- ☐ Rusiya

Sual: Əmək resursları miqrasiyasının 4 əsas istiqamətini ayırmaq olar.hansı aid deyil (Çəki: 1)

- ☒ inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə
- ☐ inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələr arasında
- ☐ inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə
- ☐ bazar iqtisadiyyatına keçid dövründə yaşayan ölkələrdən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə
- ☐ inkişaf etməkdə olan ölkələrin öz arasında

Sual: Dünya bazarının formaları hansılardır. Səhv variantı seçin. (Çəki: 1)

- ☒ beynəlxəq dünya bazarı
 - ☐ beynəlxəq mallar və xidmətlər bazarı
 - ☐ beynəlxəq kapital bazarı
 - ☐ beynəlxəq valyuta bazarı
 - ☐ beynəlxəq qiymətli kağızlar bazarı
-

Sual: Dünya bazarında aşağıdakı qiymətlər fəaliyyət göstərir. Yalnız variantı tapın. (Çəki: 1)

- ☒ dünya qiymətləri
 - ☐ kommersiya qiymətləri
 - ☐ klirinq qiymətləri
 - ☐ güzəştli qiymətlər
 - ☐ tam dönərli valyuta qiymətləri
-

Sual: Müqayisəli üstünlük modelini kim yaratmışdır. (Çəki: 1)

- ☒ David Rikardo
 - ☐ Karl Marks
 - ☐ Adam Smit
 - ☐ Con M.Keynis
 - ☐ M.Fridmen
-

Sual: Dünya bazarında qiymətlər neçə əsas funksiya yerinə yetirir. (Çəki: 1)

- ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 2
 - ☐ 6
-

Sual: "kənarlaşan", beynəlxəq xidmətlər ticarətinin əsas növləri. Düzgün olmayan cavabı tapın. (Çəki: 1)

- ☒ beynəlxəq səhiyyə xidməti
 - ☐ beynəlxəq turizm xidməti
 - ☐ beynəlxəq nəqliyyat xidməti
 - ☐ beynəlxəq sığorta xidməti
 - ☐ beynəlxəq hüquq və konsalting xidməti
-

Sual: İnnovasiya fəaliyyəti nə deməkdir. (Çəki: 1)

- ☒ bazarın tələbləri ilə elmi biliklərin texnologiyalara çevrilməsinə istiqamətləndirən informasiya və texnologiyalar bazarı subyektlərinin səyləri
 - ☐ maddiləşmiş və maddiləşməmiş intellektual fəaliyyət nəticələrinin beynəlxəq mübadiləsi sistemi bazarı subyektlərinin səyləri
 - ☐ patent formasında maddiləşməmiş texnologiyaların ,lisenziyaların əldə edilməsi,nou-hau ticarət markaları konstruksiyalar,nümunələr və texnoloji tərkibli xidmətlər bazarı subyektlərinin səyləri
 - ☐ maddiləşmiş texnologiyanın əldə edilməsi,maşın və qurğuların öz texnoloji tərkibilə məhsul innovasiyaları bazarının subyektlərinin səyləri
 - ☐ heç biri doğru deyil
-

Sual: İnnovasiya fəaliyyətinin dünya liderləri, hansı aid deyil (Çəki: 1)

- ☒ İtaliya
- ☐ ABŞ

- ☐ Yaponiya
- ☐ Almaniya
- ☐ Fransa

Bölmə: 0603

Ad	0603
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İctimai Əlaqələr dedikdə,... (Çəki: 1)

- ☒ hamısı doğrudur
- ☐ maddi nemətlərin istehsalı,bölgüsü mübadiləsi və istehlakı baxımından milli dövlətlərin təsərrüfat subyektləri arasındakı qarşılıqlı fəaliyyət nəzərdə tutulur
- ☐ insan fəaliyyət dairəsinə daxil olub,ictimai iqtisadi inkişafın ümumi qanunauyğunluqları ilə müəyyən edilir
- ☐ dünya iqtisadiyyatının əsas,ilkin şərti onun tərkib hissəsi və nəticəsidir
- ☐ iqtisadi münasibətlərin milli çərçivədən beynəlxalq miqyasa yüksəlməsi

Sual: Avtarkiya nədir. (Çəki: 1)

- ☒ dünya bazarından asılı olmamaq üçün yeridilən siyasət
- ☐ açıq iqtisadiyyat
- ☐ ticarət azadlığı
- ☐ davranış normaları
- ☐ qapalı milli iqtisadiyyatdan açıq milli iqtisadiyyata keçid

Sual: Fritrederçilik nə deməkdir. (Çəki: 1)

- ☒ azad ticarət
- ☐ açıq iqtisadiyyat
- ☐ qapalı iqtisadiyyat
- ☐ əmtəə ticarəti
- ☐ öz özünü tənzimləmə

Sual: "ticarət azadlığı"termini iqtisadi nəzəriyyəyə kim tərəfindən daxil olunub (Çəki: 1)

- ☐ D.Rikardo
- ☐ K.Marks
- ☐ C.Keyns
- ☐ M.Fridmen
- ☒ A.Smit

Sual: İxracın ümumi daxili məhsula olan nisbəti necə adlanır. (Çəki: 1)

- ☒ ixrac ölçüsü
 - ☐ idxal ölçüsü
 - ☐ ixrac kvotası
 - ☐ xarici ticarət ölçüsü
 - ☐ xarici ticarət dövriyyəsi
-

Sual: Təbii əmək bölgüsü nədir. (Çəki: 1)

- ☒ qadınlar, uşaqlar, kişilər arasında olan əmək bölgüsü
 - ☐ sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti arasında olan əmək bölgüsü
 - ☐ sahə və yarım sahələr arasında olan əmək bölgüsü
 - ☐ müəssisə, firma, emalatxana və.s arasında olan əmək bölgüsü
 - ☐ fərd və yaxud bir qrup adam arasında olan əmək bölgüsü
-

Sual: "Müqayisəli xərclər" nəzəriyyəsi kimə məxsusdur. (Çəki: 1)

- ☒ D.Rikardo
 - ☐ A.Smit
 - ☐ P.Samuelson
 - ☐ C.Millen
 - ☐ R.Torrens
-

Sual: Xarici ticarət dövriyyəsi nəyə bərabərdir. (Çəki: 1)

- ☒ ixrac və idxalın dəyərinin cəmi
 - ☐ ixrac və idxalın dəyərinin fərqi
 - ☐ ixrac və idxalın hasili
 - ☐ ixracın idxala olan nisbəti
 - ☐ idxalın ixraca olan nisbəti
-

Sual: Doğru yanaşmanı seçin. (Çəki: 1)

- ☒ hamısı doğrudur
 - ☐ SİF-yazıldıqda satıcı əmtəəni sığortalayır
 - ☐ FOB-yazıldıqda qablaşdırmaq, sığortalamaq və digər öhdəliklər alıcının üzərinə düşür
 - ☐ KAF-yazıldıqda sığorta bəzi öhdəliklərdən başqa bütün qalan xərclər mal göndərən tərəfindən ödənilir
 - ☐ FAS-yazıldıqda razılığa əsasən satıcı əmtəələri məntəqəyə çatdırır, yerləşdirir və həmin vaxtdan da məsuliyyət keçir digər tərəfin üzərinə
-

Sual: Dünya ticarətinin quruluşu aşağıdakı kimidir. Səhv variantı seçin. (Çəki: 1)

- ☒ istehsal malları
 - ☐ istehlak malları
 - ☐ xammal məhsulları
 - ☐ ərzaq məhsulları
 - ☐ maşın, avadanlıqlar və cihazlar
-

Bölmə: 0701

Ad	0701
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Himayədarlıq bir neçə formada təzahür edir. Aid olmayan variant tapın. (Çəki: 1)

- ☒ dövlət himayədarlığı

- ☐ kollektiv himayədarlıq
 - ☐ gizli himayədarlıq
 - ☐ selektiv himayədarlıq
 - ☐ sahələr üzrə olan himayədarlıq
-

Sual: Beynəlxalq icarə dedikdə... (Çəki: 1)

- ☒ maşın və avadanlıqların muzzla xarici şəxsə verilməsi
 - ☐ istehlak olunan əşyaların xarici dövlətlərə satılması
 - ☐ səhmlərin, qiymətli kağızların muzzla xarici şəxsə verilməsi
 - ☐ istehsal qurğularının muzzla xarici dövlətlərə verilməsi
 - ☐ sənaye mehsullarının muzzla xarici dövlətlərə satılması
-

Sual: Yalnız yanaşmanı seçin. (Çəki: 1)

- ☒ beynəlxalq icarə haqqında icazə 5-7 il müddətinə verildikdə buna lizinq deyilir
 - ☐ beynəlxalq icarə haqqında icazə 1 ilədək müddətinə verildikdə buna rentiq deyilir
 - ☐ beynəlxalq icarə haqqında icazə 3-5 il müddətinə verildikdə buna xayrinq deyilir
 - ☐ hamısı doğrudur
 - ☐ hamısı yalnızdır
-

Sual: Əmtəə və xidmətlərin alqı-satqı əməliyyatlarının həyata keçirilməsində kompüter sisteminin istifadə edilməsi nəzərdə tutulur. (Çəki: 1)

- ☒ elektron ticarəti
 - ☐ informasiya ticarəti
 - ☐ virtual ticarəti
 - ☐ internet ticarəti
 - ☐ On layn ticarəti
-

Sual: İnternet ümumdünya şəbəkəsinə çevrilmişdir. (Çəki: 1)

- ☒ 1993cu ildən
 - ☐ 1994ci ildən
 - ☐ 1995ci ildən
 - ☐ 1987ci ildən
 - ☐ 1989cu ildən
-

Sual: Beynəlxalq xidmətlər ticarətinin tənzimlənməsi tədbirlərini şərti olaraq neçə qrupa ayrılır. (Çəki: 1)

- ☒ 2
 - ☐ 4
 - ☐ 3
 - ☐ 5
 - ☐ 7
-

Sual: Turizmin aşağıdakı subyektləri qarşılıqlı halda fəaliyyət göstərirlər. Düzgün olmayan cavab hansıdır. (Çəki: 1)

- ☒ turistlərə xidmət göstərən şəxslər
 - ☐ turistlər
 - ☐ turistlərə əmtəə və xidmətlər təqdim edən təşkilatlar
 - ☐ yerli hakimiyyət orqanları
 - ☐ turistləri qəbul edən tərəflər
-

Sual: Məqsəd baxımından turizmin növləri (Çəki: 1)

- ☒ hamısı doğrudur
- ☐ elmi turizm
- ☐ işgüzarlıq, yığıncaqlarda iştirak etmək məqsədilə həyata keçirilən turizm
- ☐ idman növlərində iştirak etmək məqsədilə həyata keçirilən turizm
- ☐ tanış olmaq məqsədi daşıyan turizm

Sual: Ümumdünya turizminin əsas məqsədi aşağıdakılardır. aid olmayan cavab (Çəki: 1)

- ☒ yüksək inkişaf etmiş rayonlarda turistlərin yaşayış normalarının standartlara yaxşılaşdırılmasına köməklik göstərmək
- ☐ turist qəbul edən ölkələrin imkan dairələrinin genişləndirilməsi
- ☐ turizm sahəsində milli təşkilatlar üzrə yaranan turlara xidmətlər göstərmək
- ☐ turist operatorları birlikləri arasında daimi əlaqə saxlanılmasına yardım etmək
- ☐ ölkələrarası əməkdaşlığın əlaqələndirilməsi üzrə beynəlxalq agentlik rolunda çıxış etmək

Sual: Regional nəqliyyat sistemi harada daha yüksək inkişaf etmişdir. (Çəki: 1)

- ☒ Şimali Amerika
- ☐ Qərbi Avropa
- ☐ Avrasiya
- ☐ Şərqi Avropa
- ☐ Cənubi Avropa

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İlk dəmiryolu hansı ölkədə çəkilmişdir. (Çəki: 1)

- ☒ İngiltərə
- ☐ ABŞ
- ☐ Almaniya
- ☐ Fransa
- ☐ Belçika

Sual: Azərbaycanda ilk dəmiryolu neçənci ildə çəkilmişdir. (Çəki: 1)

- ☒ 1878-1879
- ☐ 1879
- ☐ 1880
- ☐ 1883
- ☐ 1879-1880

Sual: Coğrafi baxımdan dəniz ilə yükdaşımanın neçə faizi inkişaf etməkdə olan ölkələrin payına düşür (Çəki: 1)

- ☒ 51%

- ☒ 45%
 - ☐ 55%
 - ☐ 48%
 - ☐ 53%
-

Sual: Dünya limanlarının göstəriciləri. (Çəki: 1)

- ☒ yük dövriyyəsi 50-100 mln ton olan limanlar
 - ☐ yük dövriyyəsi 100 mln tondan çox olan limanlar
 - ☐ yük dövriyyəsi 50 mln tondan çox olan limanlar
 - ☐ yük dövriyyəsi 80-100 mln tondan çox olan limanlar
 - ☐ yük dövriyyəsi 80 mln tondan çox olan limanlar
-

Sual: Azərbaycanda ilk boru kəməri neçənci ildə çəkilib. (Çəki: 1)

- ☒ 1878
 - ☐ 1978
 - ☐ 1979
 - ☐ 1879
 - ☐ 1865
-

Sual: İlk neft kəməri hansı ölkədə çəkilmişdir. (Çəki: 1)

- ☒ ABŞ
 - ☐ Misir
 - ☐ İngiltərə
 - ☐ Fransa
 - ☐ Rusiya
-

Sual: "Kapital " öz-özünə artan dəyərdir ifadəsi kimə məxsusdur. (Çəki: 1)

- ☒ K.Marks
 - ☐ İ.Fişer
 - ☐ Fşbastia
 - ☐ D.Xayman
 - ☐ P.Samuelson
-

Sual: Bir çox iqtisadçılar göstərir ki,... (Çəki: 1)

- ☒ kapital-dəyərdir
 - ☐ kapital-puldur
 - ☐ kapital-insandır
 - ☐ kapital-bilikdir
 - ☐ kapital-vaxtdır
-

Sual: Kapitalın beynəlxalq hərəkəti necə olur. (Çəki: 1)

- ☒ dəyərlərin pul və yaxud əmtəə formasında hərəkəti deməkdir
 - ☐ dəyərlərin pul və yaxud kapital formasında hərəkəti deməkdir
 - ☐ dəyərlərin səhmlər və yaxud qiymətli kağızlar formasında hərəkəti deməkdir
 - ☐ dəyərlərin maliyyə axını və kapital formasında hərəkəti deməkdir
 - ☐ dəyərlərin maliyyə axını və pul formasında hərəkəti deməkdir
-

Sual: İnvestisiya dedikdə... (Çəki: 1)

- ☒ müxtəlif sahələrə qoyulan uzunmüddətli kapital

- ☐ müxtəlif sahələrə qoyulan qısamüddətli kapital
- ☐ müxtəlif sahələrə qoyulan ömürlük kapital
- ☐ ayrı-ayrı sahələrə qoyulan qısamüddətli maliyyə
- ☐ ayrı-ayrı sahələrə qoyulan ömürlük pul məbləği

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Kapital ixracının 3-cü mərhələsi başlamışdır (Çəki: 1)

- ☒ XX əsrin 50-60-cı illərindən
- ☐ XX əsrin 40-50-ci illərindən
- ☐ XIX əsrin 80-90- ci illərindən
- ☐ XIX əsrin 70-80-ci illərindən
- ☐ XX əsrin 80-90-ci illərindən

Sual: Portfel investisiya necə maliyyələşdirilir. (Çəki: 1)

- ☒ milli kompaniyalar və banklar tərəfindən
- ☐ dövlət tərəfindən
- ☐ müəssisədaxili əlaqələr tərəfindən
- ☐ xarici təşkilatlar tərəfindən
- ☐ yerli hakimiyyət orqanları tərəfindən

Sual: Borc kapitalı əsasən aşağıdakı mənbələr hesabına formalaşır. Aid olmayan cavab hansıdır. (Çəki: 1)

- ☒ beynəlxalq ticarət
- ☐ sənaye və ticarət
- ☐ cəmiyyət
- ☐ pul kapitalı
- ☐ dövlət büdcəsi

Sual: dünya borc kapitalı bazarının formalaşması dövrü (Çəki: 1)

- ☒ XX əsrin 60-70ci illəri
- ☐ XX əsrin 50-60ci illəri
- ☐ XX əsrin 40-50ci illəri
- ☐ XX əsrin 80-90 ci illəri
- ☐ XIX əsrin 50-60 ci illəri

Sual: Dünya borc kapitalı bazarı dedikdə... (Çəki: 1)

- ☒ borc kapitalının toplanması və yenidən bölgüsü üzrə yaranan münasibətlər sistemi nəzərdə tutulur
- ☐ orta və uzunmüddətli xarici kreditləri və avrokreditləri əks etdirir
- ☐ əsasən qiymətli kağızlar buraxılması və onların alınıb satılması həyata keçirilir
- ☐ qısamüddətli depozit-borc əməliyyatlarını əks etdirir

☐ milli bazarlardakı xarici borcları və avrobazarda yerləşdirilmiş avroborc bazarını əhatə edir

Sual: Maliyyə bazarı vəsaitinin neçə faizi inkişaf etmiş ölkələrin payına düşür. (Çəki: 1)

- ☒ 85%
 - ☐ 15%
 - ☐ 74%
 - ☐ 26%
 - ☐ 63%
-

Sual: Beynəlxalq kredit... (Çəki: 1)

- ☒ borc kapitalının hərəkət formasıdır
 - ☐ maliyyə axının hərəkət formasıdır
 - ☐ pul kapitalının hərəkət formasıdır
 - ☐ dövlət büdcəsinin hərəkət formasıdır
 - ☐ kreditləşmənin hərəkət formasıdır
-

Sual: BƏT-in müddəalarına əsasən miqrasiyanın növləri aşağıdakı kimidir. Düzgün olmayan variantı seçin. (Çəki: 1)

- ☒ legal miqrantlar
 - ☐ qaçqınlar
 - ☐ müqavilə əsasında işləməyə gedənlər
 - ☐ yüksək ixtisaslı, təcrübəli peşəkar sənətkarların miqrasiyası
 - ☐ qeyri-legal miqrantlar
-

Sual: Əhalinin beynəlxalq hərəkəti aşağıdakı formalarda mövcuddur. Düzgün olmayan variantı seçin. (Çəki: 1)

- ☒ iş üzrə
 - ☐ əmək üzrə
 - ☐ ailəvi
 - ☐ qeyri müntəzəm
 - ☐ turizm şəklində
-

Sual: Beyin axını və kapital axınının fərqli cəhətləri hansılardır. (Çəki: 1)

- ☒ kapital axını əsasən kapital artıqlığı zamanı həyata keçirildiyi halda, beyin axını ilk növbədə iqtisadi mülahizələrlə həyata keçirilir
 - ☐ heç bir fərqlilik yoxdur
 - ☐ beyin axını ölkə daxilində, kapital axını isə əsasən ölkə xaricində həyata keçirilir
 - ☐ beyin axını dövlət büdcəsindən maliyyələşdirilir, kapital axını isə əsasən milli kompaniyalar tərəfindən maliyyələşdirilir
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Fasilitatorun işinə hansı mərhələni aid etmək olar (Çəki: 1)

- ☒ hamısı
 - ☐ problemin müəyyənləşdirilməsi
 - ☐ onu yaradan səbəblərin ortaya çıxarılması
 - ☐ həmin problemin həllinin qiymətləndirilməsi üçün meyarların müəyyənləşdirilməsi
 - ☐ alternativ çözümlərin ortaya qoyulması
-

Sual: Hər bir mərhələdə görülməli işi "....." metodu ilə həyata keçirmək məqsəduyğundur (Çəki: 1)

- ☒ zehni hücum
 - ☐ alternativ hücum
 - ☐ təşkilati kontekst
 - ☐ iqtisadi sanksiyalar
 - ☐ devalvasiya
-

Sual: Fasilitator üçün "zehni hücum"adək aşağıda göstərilənlərdən hansını yerinə yetirmək faydalıdır (Çəki: 1)

- ☒ hamısı
 - ☐ qrupun məqsədini müəyyənləşdirmək
 - ☐ müzakirə edilən problem barədə qrup üzvlərinin yetərinə səriştəsi olmadığı hallarda həmin problem üzrə daha yaxşı məlumatı olan ekspertləri müzakirəyə dəvət etmək
 - ☐ müzakirə iştirakçılarının sayını məhdudlaşdırmaq
 - ☐ Qrup üzvlərinin adət etdikləri şəraiti dəyişdirmək
-

Sual: Fasilitator üçün "zehni hücum"adək aşağıda göstərilənlərdən hansını aid etmək olmaz (Çəki: 1)

- ☒ ideyaların yaranmasına həvəs yaratmaq
 - ☐ qrupun məqsədini müəyyənləşdirmək
 - ☐ müzakirə edilən problem barədə qrup üzvlərinin yetərinə səriştəsi olmadığı hallarda həmin problem üzrə daha yaxşı məlumatı olan ekspertləri müzakirəyə dəvət etmək
 - ☐ müzakirə iştirakçılarının sayını məhdudlaşdırmaq
 - ☐ Qrup üzvlərinin adət etdikləri şəraiti dəyişdirmək
-

Sual: Fasilitator üçün "zehni hücum" zamanı aşağıda göstərilənlərdən hansını aid etmək olar (Çəki: 1)

- ☒ "Zehni hücum" iştirakçılara öz təxəyyüllərini işlətməyə və məsələyə bütün mümkün cəhətlərdən baxarkən daha çox ideyalar irəli sürməyə imkan yaradılmalıdır
 - ☐ qrupun məqsədini müəyyənləşdirmək
 - ☐ müzakirə edilən problem barədə qrup üzvlərinin yetərinə səriştəsi olmadığı hallarda həmin problem üzrə daha yaxşı məlumatı olan ekspertləri müzakirəyə dəvət etmək
 - ☐ müzakirə iştirakçılarının sayını məhdudlaşdırmaq
 - ☐ Qrup üzvlərinin adət etdikləri şəraiti dəyişdirmək
-

Sual: Fasilitator üçün ideyaların irəli sürülməsi prosesi başa çatdıqdan sonra hansı tədbirlərin yerinə yetirilməsi məqsəduyğundur (Çəki: 1)

- ☒ hamısı
 - ☐ ideyaların siyahısını qısaltmaq
 - ☐ tam yekdil razılaşma yolu ilə hamı tərəfindən qəbul olunan (ən məqbul) ideyaları seçmək
 - ☐ qalan ideyaların reytingini (ierarxiyasını) müəyyənləşdirmək
 - ☐ ən yaxşı ideyaların tərəffüatını vermək, onların yaxşılaşdırılması yollarını müzakirə etmək
-

Sual: Qrup davranışı diaqnozu neçə pilləyə bölünür (Çəki: 1)

- ☒ 6
 - ☐ 4
 - ☐ 5
 - ☐ 3
 - ☐ 2
-

Sual: Qrup davranışın təməl tipləri hansılardır (Çəki: 1)

- ☒ funksional, disfunksional, neytrallaşdırıcı
 - ☐ iqtisadi sanksiyalar, devalvasiya, eytrallaşdırıcı
 - ☐ iqtisadi sanksiyalar, devalvasiya, disfunksional
 - ☐ funksional, disfunksional, iqtisadi sanksiyalar
 - ☐ funksional, disfunksional, devalvasiya
-

Sual: Qrup davranışın funksional tipi dedikdə başa düşülür – (Çəki: 1)

- ☒ qrup təsirliliyini dəstəkləyən, yaxud yüksəldən davranış
 - ☐ təsdiqləyici fəaliyyət hesabına qrup təsirliliyini zəiflədən davranış
 - ☐ disfunksional davranışla razılaşmamaq sayəsində qrup effektivliyini yüksəldən davranış
 - ☐ qrup üzvlərinə nəyin baş tutduğu, nəyin alınmadığı barədə fikirlərini söyləmələri davranışı
 - ☐ hamısı
-

Sual: Qrup davranışın disfunksional tipi dedikdə başa düşülür – (Çəki: 1)

- ☒ təsdiqləyici fəaliyyət hesabına qrup təsirliliyini zəiflədən davranış
 - ☐ qrup təsirliliyini dəstəkləyən, yaxud yüksəldən davranış
 - ☐ disfunksional davranışla razılaşmamaq sayəsində qrup effektivliyini yüksəldən davranış
 - ☐ qrup üzvlərinə nəyin baş tutduğu, nəyin alınmadığı barədə fikirlərini söyləmələri davranışı
 - ☐ hamısı
-

Sual: Qrup davranışın neytrallaşdırıcı tipi dedikdə başa düşülür – (Çəki: 1)

- ☒ disfunksional davranışla razılaşmamaq sayəsində qrup effektivliyini yüksəldən davranış
 - ☐ qrup təsirliliyini dəstəkləyən, yaxud yüksəldən davranış
 - ☐ təsdiqləyici fəaliyyət hesabına qrup təsirliliyini zəiflədən davranış
 - ☐ qrup üzvlərinə nəyin baş tutduğu, nəyin alınmadığı barədə fikirlərini söyləmələri davranışı
 - ☐ hamısı
-

Sual: İki fasilitator-improvizatorun vəzifəsi isə nə zaman bölüşdürülür (Çəki: 1)

- ☒ işin gedişində
 - ☐ işə başlamazdan əvvəl
 - ☐ iş bitəndən sonra
 - ☐ işə başlandıqda və ya iş bitdikdən sonra
 - ☐ heç biri
-

Sual: Fasilitator qrup prosesinin (Çəki: 1)

- ☒ ekspertidir
 - ☐ dağdıcısıdır
 - ☐ düşmanıdır
 - ☐ heç biri
 - ☐ mühafizəçisidir
-

Sual: Qrupun işlərinin gedişini və qəbul edilmiş qərarları cəmləşdirən, açıq şəkildə elan və şərh edən şəxs adlanır (Çəki: 1)

- ☐ diaqnoz
- ☐ disfunksional
- ☐ fasilitasiya
- ☐ heç biri
- ☒ reportyor

Sual: Qrupun işinin nəticələrinin vizual nümayiş etdirilməsinin səmərəli üsulu adlanır (Çəki: 1)

- ☒ işçi qalereya
- ☐ kapital axını
- ☐ inventarizasiya
- ☐ sənaye sığortası
- ☐ diaqnoz mütəxəssizi

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: BƏT neçənci ildən BMTnin ixtisaslaşdırılmış təşkilatı hesab olunur. (Çəki: 1)

- ☒ 1946
- ☐ 1945
- ☐ 1956
- ☐ 1958
- ☐ 1967

Sual: Royalti nə deməkdir. (Çəki: 1)

- ☒ müqavilə müddətində ardıcıl olaraq ödənmə
- ☐ müqavilə müddətində davamlı olaraq ödənmə
- ☐ müqavilə müddətində birdəfəlik ödənmə
- ☐ müqavilə müddətindən asılı olmayaraq uzunmüddətli ödənmə
- ☐ müqavilə müddətindən asılı olmayaraq qısamüddətli ödənmə

Sual: Pauşal ödənişi nə deməkdir. (Çəki: 1)

- ☒ müqaviləyə əsasən istifadə vaxtından asılı olmayaraq lisenziyanı aldığı vaxtdan razılaşdırılmış məbləğ birdəfəlik ödənilir
- ☐ müqaviləyə əsasən istifadə vaxtından asılı olaraq lisenziyanı aldığı vaxtdan razılaşdırılmış məbləğ birdəfəlik ödənilir
- ☐ ardıcıl olaraq lisenziyanın istifadəsindən əldə edilən mənfəətdən ödəniş nəzərdə tutulur
- ☐ birdəfəlik olaraq lisenziyanın istifadəsindən əldə edilən mənfəətdən ödəniş nəzərdə tutulur
- ☐ müqaviləyə əsasən istifadə vaxtından asılı olaraq lisenziyanı aldığı vaxtdan razılaşdırılmış məbləğ ardıcıl olaraq ödənilir

Sual: Françayzinq nə deməkdir. (Çəki: 1)

- ☒ bu qaydada böyük firmalar özünə məxsus olan əmtəə nişanlarını digər kiçik firmalara istifadə etmək icazəsi verirlər
- ☐ bu qaydada orta firmalar özünə məxsus olan əmtəə nişanlarını digər kiçik firmalara istifadə etmək icazəsi verirlər
- ☐ bu qaydada böyük firmalar özünə məxsus olan əmtəə nişanlarını digər orta firmalara istifadə etmək icazəsi verirlər
- ☐ bu qaydada böyük firmalar özünə məxsus olan əmtəə nişanlarını digər böyük firmalara istifadə etmək icazəsi verirlər

☐ bu qaydada kiçik firmalar özünə məxsus olan əmtəə nişanlarını digər kiçik firmalara istifadə etmək icazəsi verirlər

Sual: Dünya texnologiya bazarının subyektlərinə aid olmayan variantı tapın. (Çəki: 1)

- ☒ təşkilatlar
 - ☐ dövlətlər
 - ☐ şirkətlər
 - ☐ universitetlər
 - ☐ alimlər
-

Sual: Ümumdünya intellektual mülkiyyət hüququ təşkilatı yaradılmışdır. (Çəki: 1)

- ☒ 1967
 - ☐ 1970
 - ☐ 1974
 - ☐ 1971
 - ☐ 1883
-

Sual: Kartel müqaviləsində nə müəyyən olunur. (Çəki: 1)

- ☒ hamısı doğrudur
 - ☐ vahid qiymətlər
 - ☐ kartel üzvləri üçün müəyyən satış bazarları ayrılıqda göstərilir
 - ☐ kartel razılaşmalarında qiymətləri müəyyən səviyyədə saxlamaq üçün onun üzvlərinə kvotalar qoyulur
 - ☐ durğunluq hallarına qarşı müəyyən fond yaradılması və fəhlə hərəkatının təşkil olunmasına yol verilməməsi xüsusi maddədə qeyd edilir
-

Sual: B.Balaşi integrasiyanın növlərini fərqləndirmişdir. Düzgün olmayan variantı tapın. (Çəki: 1)

- ☒ beynəlxalq əməkdaşlıq
 - ☐ azad ticarət zonası
 - ☐ ümumi bazar
 - ☐ gömrük ittifaqı
 - ☐ [iqtisadi və valyuta ittifaqı
-

Sual: İqtisadi integrasiyanın ən sadə forması hansıdır. (Çəki: 1)

- ☒ azad ticarət zonası
 - ☐ beynəlxalq əməkdaşlıq
 - ☐ beynəlxalq əmək bölgüsü
 - ☐ gömrük ittifaqı
 - ☐ ümumi bazar
-

Sual: Azad ticarət zonasının üzvü olan dövlətlər hansıdır. (Çəki: 1)

- ☒ gömrük tariflərini və ticarət məhdudiyyətlərini ləğv edirlər
 - ☐ gömrük tariflərini və ticarət məhdudiyyətlərini ləğv etmirlər
 - ☐ azad ticarət və vahid tarif dərəcələri ilə yanaşı kapitalın və işçi qüvvəsinin azad hərəkətinə yol açılır
 - ☐ müəyyən mərhələdə vahid valyutaya keçirilməsi məsələləri müzakirə edilir
 - ☐ vahid federativ dövlət yaradılmasına doğru fəaliyyət göstərir
-

Ad	0802
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: AİB nə zaman yaradılıb. (Çəki: 1)

- ☒ 1957
- ☐ 1978
- ☐ 1964
- ☐ 1987
- ☐ 1952

Sual: Aİ nin inkişafının birinci mərhələsi hansı illəri əhatə edir. (Çəki: 1)

- ☒ 1951-1957
- ☐ 1957-1970
- ☐ 1950-1962
- ☐ 1945-1961
- ☐ 1963-1969

Sual: Aİ-nin fəaliyyətində maliyyə təminatını həyata keçirmək üçün aşağıdakı qurumların böyük rolu vardır. Düzgün olmayan variantı tapın. (Çəki: 1)

- ☒ hamısı doğrudur
- ☐ regional inkişaf fondu
- ☐ sosial fond
- ☐ kənd təsərrüfatı sahəsində istiqamət və təminat fondu
- ☐ dövlətlərin iqtisadi cəhətdən yaxınlaşmasına kömək fondu

Sual: Valyuta nədir. (Çəki: 1)

- ☒ her bir olkenin milli pul vahidi
- ☐ yalnız bank biletləri valyutadır
- ☐ yalnız pullar valyutadır
- ☐ yalnız qiymətli kagizlar valyutadır
- ☐ yalnız bank emanetləri valyutadır

Sual: Valyuta hansı əlamətlərə görə təsnifləşdirilir. Düzgün olmayan variantı tapın. (Çəki: 1)

- ☒ istifadə olunma qaydasına görə
- ☐ statusuna görə
- ☐ tətbiq olunma qaydasına görə
- ☐ başqa valyutalarla olan məzənnəsinə görə
- ☐ valyuta əməliyyatları növünə görə

Sual: EKYU nədir. (Çəki: 1)

- ☒ Fransada keçmiş qızıl və gümüş sikkə
- ☐ İngiltərədə keçmiş qızıl və gümüş sikkə
- ☐ İtaliyada keçmiş mis pullar
- ☐ kollektiv ehtiyat

Sual: Düzgün olmayan yanaşmanı tapın. (Çəki: 1)

- ☒ valyuta bazarı milli, regional, dünya və yerli bazarların məcmusu kimi çıxış edir
 - ☐ valyuta bazarı dedikdə, xarici valyutaların alınıb satılması əməliyyatları üzrə yaranan iqtisadi və təşkilati münasibətlərin məcmusu nəzərdə tutulur
 - ☐ valuta bazarları xarici valyutalara olan tələb və təklifin vəziyyəti ilə müəyyən edilir
 - ☐ valyuta bazarında ixtisaslaşdırılmış institutlar olan müxtəlif iqtisadi subyektlər arasındakı qarşılıqlı münasibətlər sistemi formalaşır
 - ☐ valyuta bazarında valyutaya olan tələb idxalçılardan, təklif isə ixrac əməliyyatçılarından asılıdır
-

Sual: Nəzəri baxımdan valyuta kurslarının növləri aşağıdakılardır. Düzgün olmayan variantı tapın. (Çəki: 1)

- ☒ qapalı valyuta kursu
 - ☐ sərbəst üzən valyuta kursu
 - ☐ idarəolunan üzən valyuta kursu
 - ☐ təsbit edilmiş valyuta kursu
 - ☐ qarışıq valyuta kursu
-

Sual: Valyuta kursu aşağıdakı amillərdən asılıdır. Düzgün olmayan variantı tapın. (Çəki: 1)

- ☒ obyektiv amillər
 - ☐ valyuta siyasəti
 - ☐ valyutaya olan inam
 - ☐ valyutanın alıcılıq qabiliyyəti
 - ☐ inflyasiya səviyyəsi
-

Sual: Qlobal problemlərin kəskinləşməsi barədə ilk müzakirələr neçənci illərdən başlamışdır. (Çəki: 1)

- ☒ 1960
 - ☐ 1976
 - ☐ 1970
 - ☐ 1963
 - ☐ 1978
-

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Marketing nədir. (Çəki: 1)

- ☒ sərfəli müştərilərin axtarılıb tapılması, saxlanması və genişləndirilməsi haqqında elm və mədəniyyətdir
- ☐ sərfəli əlaqələrin axtarılıb tapılması və saxlanması haqqında elm
- ☐ sərfəli xidmət işinin axtarılıb tapılması, saxlanması və genişləndirilməsi haqqında elm

- ☐ yeni şəraitdə ister daxili isterse de xarici bazarın çağırışına müəssisənin fəaliyyətinin təkmilləşdirilməsi və yaxşılaşdırılması haqqında elm
 - ☐ məhsul istehsalına çəkilən xərclərin maksimum dərəcədə aşağı salınması haqqında elm
-

Sual: Marketingə aid olmayan kriteriya hansıdır. (Çəki: 1)

- ☒ əmtəə və ya xidmətlərin idarə olunması və satışının həyata keçirilməsi haqqında konsepsiyasıdır
 - ☐ ehtiyac və tələbatın tədavi vasitəsilə ödənilməsinə yönələn insan fəaliyyəti növüdür
 - ☐ iqtisadi və ictimai fəaliyyətin ən zəruri və əsas növlərindən biridir
 - ☐ məhsulların istehsalçılardan istehlakçılara çatdırılması ilə bilavasitə bağlı olan sahibkarlıq fəaliyyətidir
 - ☐ müasir sahibkarlığın fəlsəfəsi və metodologiyasıdır
-

Sual: Dünya təsərrüfatının altsistemlərinin ayrılması üçün bir sıra meyarlar tətbiq edilir. Düzgün olmayan variantı tapın. (Çəki: 1)

- ☒ iqtisadiyyatın infrastruktur səviyyəsi
 - ☐ iqtisadi inkişafın səviyyəsi
 - ☐ iqtisadiyyatın sosial strukturu
 - ☐ iqtisadi artımın tipi
 - ☐ xarici iqtisadi əlaqələrin səviyyə və xarakteri
-

Sual: Dünya sosialist bazarı hansıdır. (Çəki: 1)

- ☒ keçmiş sosialist ölkələrinin təşkil etdikləri əmtəə-pul münasibətləri sistemi
 - ☐ vahid istehsal münasibətləri və siyasi quruluşları əsasında keçmiş sosialist dövlətlərinin milli təsərrüfatlarının qarşılıqlı əlaqələri sistemi
 - ☐ keçmiş sosialist dövlətlərinin daxilində fəalları arasında tədavi sferasını əhatə edən pul kredit münasibətlərinin məcmusu
 - ☐ sosialist ölkələrinin ümumi şeyləri və birgə fəaliyyətləri ilə planın uyğun təmin edilməsi
 - ☐ təkrar istehsalın bütün mərhələlərinin hüquqi qaydada idarə edilməsi və iqtisadi artımın təmin olunmasına bilavasitə xidmət edən üsul və metodların məcmusudur
-

Sual: İqtisadi sistemin formaları. Düzgün olmayan variantı tapın. (Çəki: 1)

- ☒ pul-kredit sistemi
 - ☐ bazar sistemi
 - ☐ qarışıq sistem
 - ☐ ənənəvi sistem
 - ☐ inzibati-amirlik sistemi
-

Sual: İctimai təsərrüfatın formaları hansılardır. (Çəki: 1)

- ☒ 1,2,3 cavablar düzgündür
 - ☐ 1.natural təsərrüfat
 - ☐ 2.əmtəə təsərrüfatı
 - ☐ 3.bazar iqtisadiyyatı
 - ☐ 1,2 cavablar düzgündür
-

Sual: ."Siyasi iqtisadın traktı"adlı əsərin müəllifi kimdir. (Çəki: 1)

- ☒ Antuan Monkretyen
- ☐ Karl Marks
- ☐ Adam Smit
- ☐ David Rikardo

Sual: Klassik iqtisadi nəzəriyyənin görkəmli nümayəndələri kimlərdir. (Çəki: 1)

- ☒ V.Petti,A.Smit,D.Rikardo
 - ☐ M.Keyns,A.Piqu,S.Millin
 - ☐ E.Kene,A.Tyurqon,F.Engels
 - ☐ V.İ.Lenin,A.Marşall,A.Smit
 - ☐ K.Marks,A.Smit,D.Rikardo
-

Sual: Beynəlxalq ticarət əməliyyatları neçə yerə bölünür. (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 7
-

Sual: Əsas ticarət əməliyyatlarına aid deyil. (Çəki: 1)

- ☒ yüklərin sığortalanması üzrə
 - ☐ icarə
 - ☐ beynəlxalq turizm üzrə
 - ☐ kinofilmlərin və teleproqramların tədavülü üzrə
 - ☐ texniki xidmətlərin tədavülü üzrə
-

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Təminədarı ticarət əməliyyatlarına aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ material-əşya formasında olan məhsulların mübadiləsi üzrə olan əməliyyatlar
 - ☐ beynəlxalq yükləşmələri üzrə
 - ☐ nəqliyyat-ekspeditor əməliyyatları
 - ☐ beynəlxalq daşınmalarda yüklərin saxlanması üzrə
 - ☐ beynəlxalq hesablaşmaların aparılması
-

Sual: F.Kotlerin fikrincə biznesdə əsaslı müfəvvəqiyyətə nail olmaq üçün aşağıdakı formulalarda qalib gəlməlisən. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ elmi texniki tərəqqinin nailiyyətlərindən istifadə hesabına
 - ☐ məhsulun yüksək keyfiyyətinin təmin olunmasında
 - ☐ xidmətin daha yüksək səviyyəsində
 - ☐ məhsula ən aşağı qiymətin qoyulmasında
 - ☐ istehlakçıların gözlədiklərini qabaqlamaqda
-

Sual: Marketingin əsas funksiyalarına aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ təsərrüfatın yüksək rentabelli işləməsinin təmin edilməsi
 - ☐ istehsalın optimal strukturunun müəyyən edilməsi və marketing qərarının qəbul olunması
 - ☐ məhsul çeşidinin planlaşdırılması
 - ☐ satışdan sonrakı xidməti təşkili
 - ☐ yeni istehlakçıların formalaşdırılması
-

Sual: Tələbatın ödənilmə səviyyəsindən asılı olaraq marketingin forması deyildir. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ dinamik
 - ☐ remarketing
 - ☐ demarketing
 - ☐ sabit marketing
 - ☐ həvəsləndirici marketing
-

Sual: Avrovalyuta nədir. (Çəki: 1)

- ☒ avrovalyuta-öz ölkəsindən kənarda yerləşən xarici valyutadır
 - ☐ xarici ölkələrin banklarında amerika dollarlarında açılan və onlar tərəfindən kredit əməliyyatlarında istifadə edilən hesabdır
 - ☐ iri kommersiya bankları tərəfindən avrovalyuta bazarının vəsaitləri hesabına verilən beynəlxalq kreditlərdir
 - ☐ ölkənin daxili banklarında eləcə də xarici ölkələrin banklarında olan hesablarındakı xarici valyuta vəsaitləri, qiymətli kağızlarda, veksellərdə olan pul vəsaiti
 - ☐ tədiyyəsi və ödənişi yerinə yetirilən bank vəsaitidir
-

Sual: Aksept nədir. (Çəki: 1)

- ☒ pul, hesablaşma, mal sənədlərinin və yaxud əmtəələrin dəyərinin ödənilməsinə alıcı razılığıdır
 - ☐ xarici ticarətin kreditləşməsinə həyata keçirmək məqsədilə təşkil edilmiş xüsusi ixtisaslaşmış banklar
 - ☐ xarici ticarətin kreditləşdirilməsi formasıdır
 - ☐ nağdsız hesablaşmanın əsas formalarından biri olub, odənmək üçün təqdim olunan hesabların və əmtəə sənədlərinin, yaxud əmtəələrin dəyər məbləğinin ödənilməsinə dair yazılı razılıqdır
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Müqayisəli marketingin təhlilinin amilləri hansılardır. (Çəki: 1)

- ☒ sosial-siyasi
 - ☐ iqtisadi
 - ☐ fiziki və demoqrafik
 - ☐ mədəni-sosial
 - ☐ işgüzar və texnoloji mühit
-

Sual: İxrac lisenziyasının növünü göstərin. (Çəki: 1)

- ☒ hamısı aiddir
 - ☐ baş lisenziya
 - ☐ fərdi lisenziya
 - ☐ təkrar lisenziya
 - ☐ sadə lisenziya
-

Sual: Yalnız yanaşma olan variantı seçin. (Çəki: 1)

- ☒ ixrac və idxal edənələr üçün valyuta riski onlar üçün qiymət valyutası açıq valyuta olduqda yaranır
 - ☐ iqtisadi riskin 2 növü var:valyuta və məzənnə riski
 - ☐ məzənnə riski-valyutanın bazar qiymətini dəyişməsindən irəli gəlir
 - ☐ risk amilləri 3 qrupda birləşdirilir
 - ☐ risk-maddi itkilərə səbəb ola biləcək şəraitin yaranma ehtimalıdır
-

Sual: Hər hansı bir tədiyyənin ümumi pul vasitələri tərkibində olan payı,hər hansı bir malın istehsalında,satılmasında ixrac və idxalında ortaqlıq norması, həddi, ölçüsüdür. (Çəki: 1)

- ☒ kvota
 - ☐ tədiyyə balans
 - ☐ seqmentləşdirmə
 - ☐ müştərəklilik
 - ☐ ümumi saldo
-

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Məhsul planlaşdırılmasının növü olmayan variantı seçin. (Çəki: 1)

- ☒ məhsul və xidmətlərin beynəlxalq ticarəti strategiyası
 - ☐ əks ixtira
 - ☐ yeni məhsulun yaradılması
 - ☐ standartlaşdırılmış məhsulun genişləndirilməsi strategiyası
 - ☐ məhsulun yerli şəraitə adaptasiya edilməsi strategiyası
-

Sual: Məhsulun irəlilədilməsi kanalları neçə formada ola bilər. (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 7
-

Sual: "Dilər" aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ firmaların adından çıxış edən,bir yaxud bir neçə funksiyaları yerinə yetirən şəxs
 - ☐ öz adından birja vasitəçiliyini və öz hesabına birja əməliyyatlarını həyata keçirən şəxs
 - ☐ əmtəə,qiymətli kağızlar və valyutanın alqı-satqı prosesində sövdələşmə vasitəçisi
 - ☐ birjada yeri olan və öz adından saziş bağlayan şəxsdir
 - ☐ öz hesabına müqavilə bağlayan və istənilən qiymətli kağızı qiymətləndirə bilən şəxs
-

Sual: Kontragent nə deməkdir. (Çəki: 1)

- ☒ beynəlxalq ticarətdə məhsulların alqı-satqısı yaxud müxtəlif növ xidmətlərin göstərilməsi üzrə müqavilə münasibətlərində olan tərəflərə deyilir

- ☐ sənaye, inşaat, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə gəlir götürmək məqsədi ilə təsərrüfat fəaliyyətini həyata keçirən müəssisə
 - ☐ mülkiyyətçinin sərəncamında olan müxtəlif növ resurslardan daha qənaətlə və səmərəli istifadə etmək
 - ☐ sahibkarlıq fəaliyyətini və biznesi istehlakçıların ətrafında cəmləşdirmək
 - ☐ bazar tərəfindən yaxşı keyfiyyət göstəricilərinə görə tanınan və qəbul edilən hər bir növ əmtəənin istehlakçısı olan müəssisənin fəaliyyəti
-

Sual: Mülkiyyətin xarakterinə görə firmaların təsnifatı aşağıdakı kimidir. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ bələdiyyə
 - ☐ xüsusi
 - ☐ dövlət
 - ☐ kooperativ
 - ☐ hamısı doğrudur
-

Sual: Geniş təkrar istehsalın qəbul edilmiş strukturuna uyğun olaraq sahibkarlığın növü deyildir. (Çəki: 1)

- ☒ istehlak
 - ☐ istehsal
 - ☐ kommersiya
 - ☐ maliyyə
 - ☐ konsultativ
-

Sual: Ərazi prinsipinə görə sahibkarlıq fəaliyyətinin növü olmayan variantı seçin. (Çəki: 1)

- ☒ yerli
 - ☐ b) xarici
 - ☐ kənd, rayon
 - ☐ şəhər, vilayət
 - ☐ regional, milli
-

Sual: Sahə mənsubiyyətinə görə sahibkarlıq fəaliyyətinin növü olmayan variantı seçin. (Çəki: 1)

- ☒ metallurgiya, elektroenergetika
 - ☐ tikinti, toxuculuq
 - ☐ yeyinti, gəmiqayırma
 - ☐ energetika, nəqliyyat, rabitə
 - ☐ metal emal edici, dağ-mədən hasil edici
-

Sual: "Dörd-P" nin əsas ünsürləri aşağıdakılardır. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☐ əmtəə
 - ☐ qiymət
 - ☐ yer
 - ☐ hərəkət
 - ☒ hamısı aiddir
-

Sual: "Dörd-P" yanaşmasını kim təklif etmişdir. (Çəki: 1)

- ☒ C. Makkarti
- ☐ N. Borden
- ☐ F. Kotler
- ☐ V. Petti

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Makromühitin növlərinə aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ ictimai ənənələr
- ☐ demografik ənənələr
- ☐ iqtisadi ənənələr
- ☐ texnoloji ənənələr
- ☐ həyat tərzinin stili

Sual: Firmanın potensialını xarakterizə edən göstəricilərə aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ ümumi xərclər göstəriciləri
- ☐ aktivlər
- ☐ əsas kapital
- ☐ istehsal edilən məhsulun miqdarı və dəyəri
- ☐ firmanın elmi-tədqiqat potensialı

Sual: Marketing tədqiqatları ilə məşğul olmayan təşkilatlar hansılardır. (Çəki: 1)

- ☒ istehlakçılar
- ☐ istehsalçılar
- ☐ reklam agentlikləri
- ☐ dövlət statistika komitəsi
- ☐ sənaye və ticarət palataları

Sual: Oliqopson bazarlar nə deməkdir. (Çəki: 1)

- ☒ satıcıların sayı çox, alıcıların sayı isə məhdud olan bazarlar
- ☐ satıcıların sayı çox, lakin alıcıların sayı iki olan bazarlar
- ☐ satıcıların sayı çox, alıcıların sayı isə bir dənə olan bazarlar
- ☐ alıcıların sayının çox, satıcıların sayı bir nəfər olan bazarlar
- ☐ alıcıların sayının çox, satıcıların sayı iki nəfər olan bazarlar

Sual: Bazarda qarşılaşan vahidlər hansılardır. (Çəki: 1)

- ☒ hamısı doğrudur
- ☐ geniş əhali kütləsi
- ☐ firmalar
- ☐ müəssisələr
- ☐ təşkilatlar
- ☐ dövlət

Sual: Bazar mexanizminin əsas elementlərinə aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ tədavül
- ☐ tələb
- ☐ təklif
- ☐ qiymət
- ☐ hamısı aiddir

Sual: Satıcılar və alıcılar arasında olan qarşılıqlı münasibətlərin xarakterinə görə bazarlar neçə yerə ayrılır. (Çəki: 1)

- ☒ 3
- ☐ 2
- ☐ 4
- ☐ 5
- ☐ 6

Sual: Əmtəə tədavülünün metodlarına və obyektlərinə görə bazarın növlərinə aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ azad bazarlar
- ☐ əmtəə birjalrı
- ☐ hərraclar
- ☐ torqlar
- ☐ hamısı aiddir

Sual: İstifadə edilən informasiya vasitələrinə görə reklamın növlərinə aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ kollektiv reklam
- ☐ fərdi reklam
- ☐ satış yerində reklam
- ☐ kütləvi informasiya vasitələrində klassik reklam
- ☐ hamısı aiddir

Sual: Klassik reklam nədir. (Çəki: 1)

- ☒ bu radio, televiziyanın, eləcə də qəzet və jurnalların köməyi ilə müraciət halında verilir
- ☐ bu, nümunənin bölüşdürülməsi, display materiallardan istifadə olunması yolu ilə həyata keçirilir
- ☐ bu, ikitərəfli kommunikasiyadır
- ☐ reklamın bu növünü əsasən nüfuzlu şəxslər öz ardıcılıqları arasında həyata keçirir
- ☐ danışıqların aparılması yolu ilə yeni məhsulun üstünlüklərinə dair ətraflı məlumatlar verilir

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Həm bazarın həcmnin, həm də şirkətin bazardakı payının ölçülməsi və müqayisəsində hansı amillərə diqqət edilir. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ hamısı aiddir
 - ☐ məhsulun təyini
 - ☐ tələbin göstəriciləri
 - ☐ tələbin səviyyələrə görə ölçülməsi
 - ☐ bazarın təyini
-

Sual: Tələbin ölçülməsi bölüşdürmə sisteminin müxtəlif səviyyələrində aid edilə bilər. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ istehlak səviyyəsində
 - ☐ istehsal səviyyəsində
 - ☐ topdansa satış səviyyəsində
 - ☐ pərakəndə satış səviyyəsində
 - ☐ hamısı aiddir
-

Sual: Lisenziat nədir. (Çəki: 1)

- ☒ müvafiq haqq vermək şərti ilə müəyyən müddət ərzində ixtiradan istifadə etmək hüququ əldə edən şəxs
 - ☐ müəyyən malların xaricdən gətirilməsinə, xaricə aparılmasına və ya tranzitinə icazə
 - ☐ patentin sahibi, patenti satan
 - ☐ "nou-hau", patent və ixtiralarla olan lisenziya sövdələşmələri də daxil edilməklə, texnologiyalarda beynəlxalq ticarət forması
 - ☐ müəssisənin beynəlxalq marketinq üzrə fəaliyyətə başlamasının metodlarından biri
-

Sual: İstehsal-texniki təyinatlı məhsullar neçə yerə ayrılır. (Çəki: 1)

- ☒ 12
 - ☐ 14
 - ☐ 18
 - ☐ 10
 - ☐ 11
-

Sual: Müştəriyə, alıcı adətlərinə uyğun olaraq geniş istehlak malları qrupu. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ aktiv tələbat malları
 - ☐ passiv tələbat malları
 - ☐ gündəlik tələbat malları
 - ☐ xüsusi tələbat malları
 - ☐ əvvəlcədən seçilən tələbat malları
-

Sual: İqtisadi ədəbiyyatlarda məhsulun bütün xassələri neçə əsas qrupa bölünür. (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Yanlış yanaşma olan variantı seçin. (Çəki: 1)

- ☒ hamısı doğrudur
- ☐ istehsal prosesində artırıla bilən mallara çoxaldıla bilən mallar deyildir

- ☐ istehsal prosesində artırmaq mümkün olmayan mallara çoxaldıla bilməyən mallar deyilir
 - ☐ insan ehtiyacını ödəyərkən bir-birini əvəz edə bilən mallara bir-birini əvəz edən mallar deyilir
 - ☐ insan ehtiyacını ödəyərkən bir-birini əvəz edə bilməyən mallara bir-birini əvəz etməyən mallar deyilir
-

Sual: Rəqabətin məhdudluğu baxımından bazarın növü deyildir. (Çəki: 1)

- ☒ tam rəqabətli bazar
 - ☐ mükəmməl rəqabətli bazar
 - ☐ inhisarçı rəqabətli bazar
 - ☐ xalis inhisarçı bazarı
 - ☐ oliqapoliya bazarı
-

Sual: Məhsulun rəqabətlik göstəricisinin düsturu tapın. (Çəki: 1)

- ☒ $P=C/X$
 - ☐ $P=X/C$
 - ☐ $P=1/XC$
 - ☐ $P=X+C$
 - ☐ $P=X-C$
-

Sual: Texniki xidmətin neçə növü vardır. (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sertifikatın növləri. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ kəmiyyət sertifikatı
 - ☐ keyfiyyət sertifikatı
 - ☐ qəza sığortası üçün sertifikat
 - ☐ mənsubiyyət sertifikatı
 - ☐ hamısı aiddir
-

Sual: Sertifikatlaşdırma nədir. (Çəki: 1)

- ☒ məhsulun konkret standartlara və ya texniki şərtlərə tam uyğunluğunu zəruri yəqinliklə təsdiq etmək və müvafiq sənəd vermək məqsədilə edilən fəaliyyətdir
- ☐ müəssisədə kütləvi və seriyalı istehsal zamanı buraxılan məhsulun keyfiyyətinə ,yeni istehlak səviyyələri xassələrinə və onun hazırlanmasına olan məcburi tələbləri müəyyən edən dövlət sənədidir

- ☐ müəyyən mal dəstinin keyfiyyətini təsdiq edən sənəddir
 - ☐ marağı olan tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və ya orqanlar tərəfindən təsdiq edilən kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən sənəddir
 - ☐ müəyyən növ fəaliyyətin , yaxud onun nəticələrinin ümumi olan icra və istifadə norma,qayda və xarakteristikalarının əks etdirən hüquqi aktdır
-

Sual: Karl Marksa görə qiymət... (Çəki: 1)

- ☒ əmtəədə maddiləşmiş olan əməyin pulla ifadəsi
 - ☐ əmtəə dəyərinin pulla ifadəsi
 - ☐ əməyə görə alınan pulun məbləğidir
 - ☐ bir malın digər mala dəyişdirilməsi nisbəti
 - ☐ malların dəyişdirilmə dəyərinin pulla ifadəsi
-

Sual: Güzəştlərə aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ hamısı aiddir
 - ☐ bonus güzəştləri
 - ☐ müvəqqəti güzəştlər
 - ☐ digər güzəştləri
 - ☐ bağlı güzəştlər
 - ☐ xüsusi güzəştlər
-

Sual: "Skonto" güzəşti nədir. (Çəki: 1)

- ☒ haqqın nağd ödənilməsinə görə edilir
 - ☐ topdansasatış və pərakəndəsatis ticarətçilərinə ,agentlərə,vasitəçilərə və.s edilən güzəştlərdir
 - ☐ dövlətlərarası xüsusi müqavilələr üzrə göndərilən məhsullara belə güzəştlər olunur
 - ☐ müəssisənin,firmanın, şirkətin və.s uzunmüddətli əlaqələri və başqa xüsusi münasibət formalarının olduğu müştərilərə aid edilir
 - ☐ iri topdansasatış alıcılarına ,daimi müştərilərə ,ayrı-ayrılıqda hər bir sövdələşməyə görə deyil,illik mal dövriyyəsinin nəzərdə tutulmuş həcminə görə verilir
-

Sual: "Qiymət çətiri" nədir. (Çəki: 1)

- ☒ qiymətin müəyyən bir səviyyədə saxlanılmasını təmin etmək məqsədilə həmin sahənin istehsalçılarının yürütdüyü siyasətdir
 - ☐ qiymət dəyişməsinə və bunun bilavasitə əsas amillərin təsiri nəticəsində baş verməsini müəyyən etmək məqsədilə hesablanan xüsusi göstərici
 - ☐ əmtəənin istehsalı,reklam edilməsi,satış xərcləri vəə arzuolunan gəlirin nəzərə alınması əsasında qiymətin qoyulmasıdır
 - ☐ malların bazarda tələb-təklif əsasında formalaşmış qiymətlərlə satılma prosesidir
 - ☐ hər hansı bir sahənin tabeliyində olan kompaniyalar arasındakı kartel razılaşmalarının sadə növüdür
-

Sual: Qiymətin növlərinə aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ istehlak qiymətləri
 - ☐ topdansasatış qiymətləri
 - ☐ pərakəndəsatis
 - ☐ tədarük qiymətləri
 - ☐ nəqliyyat və rabitə üzrə tariflər
-

Sual: Qiymətin funksiyalarına aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ keyfiyyət funksiyası
- ☐ uçuş funksiyası
- ☐ bölgü funksiyası
- ☐ həvəsləndirici funksiyası
- ☐ informasiya funksiyası

Sual: Torq dedikdə nə başa düşülür. (Çəki: 1)

- ☒ bütün variantlar doğrudur
- ☐ alver
- ☐ ticarət
- ☐ qiymət danışma
- ☐ sövdələşmə

Sual: Farvarter nədir. (Çəki: 1)

- ☒ birinin təsiri dairəsinə düşmə
- ☐ qaymağın yığılması
- ☐ həmlə-hücum
- ☐ istehsal xərcləri
- ☐ birini öz təsiri dairəsinə salmaq

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Marketing sistemində məhsulların bölgüsünün neçə növü var. (Çəki: 1)

- ☒ 3
- ☐ 2
- ☐ 4
- ☐ 5
- ☐ 9

Sual: Logistika nədir. (Çəki: 1)

- ☒ hamısı doğrudur
- ☐ arxa cəbhə və təchizat
- ☐ maddi texniki təminat
- ☐ arxa cəbhədə işlərin təşkili və həyata keçirilməsidir
- ☐ iqtisadiyyatın bir sferası olub, təminatın, istehsalın, bölgünün, nəqliyyatın, tələbin və istehlakın qarşılıqlı təsnifini və əlaqəsini əks etdirir

Sual: Kim logistikanı "Ordunun praktiki hərəkət məharəti" adlandırmışdır. (Çəki: 1)

- ☒ A.Q.Çomini
- ☐ V.Q.Leybins
- ☐ K.Marks

- ☐ A.Smit
 - ☐ E.Kene
-

Sual: Kommivoyajer nə deməkdir. (Çəki: 1)

- ☒ müəssisənin məhsullarına bilavasitə müştərilər axtarıb tapan və onlarla iş aparan xidməti işçilərdir
 - ☐ müqavilələri bağlayan eyni zamanda bir neçə müəssisə ilə iş aparan sərbəst hüquqi şəxslərdir
 - ☐ öz adları ilə ona tapşırıq verən fiziki, hüquqi şəxslərin hesabı ilə işləyirlər
 - ☐ fond və əmtəə birjalarında sövdələşmələr zamanı tərəflər arasında vasitəçidir
 - ☐ məhsulun satış fəaliyyətinin istehsalçı müəssisədən alınaraq bilavasitə sindikatlara verilməsidir
-

Sual: İlk lizinq cəmiyyəti harada yaradılıb. (Çəki: 1)

- ☒ ABŞ
 - ☐ İngiltərə
 - ☐ Fransa
 - ☐ İtaliya
 - ☐ Almaniya
-

Sual: Kommunikasiya miksini növü deyildir. (Çəki: 1)

- ☒ davranış strategiyası
 - ☐ şəxsi satış
 - ☐ birbaşa marketinq
 - ☐ ictimaiyyətlə əlaqə
 - ☐ reklam
-

Sual: Reklam sözünün fransızca mənası nədir. (Çəki: 1)

- ☒ çağırırım
 - ☐ təklif edirəm
 - ☐ dəvət edirəm
 - ☐ elan verirəm
 - ☐ axtarıram
-

Sual: "Public relations" terminini ilk dəfə kim işlətmişdir. (Çəki: 1)

- ☒ T.Cefferson
 - ☐ V.Vanderbilin
 - ☐ V.Vilson
 - ☐ B.Franklin
 - ☐ heç biri doğru deyil
-

Sual: Cəbhə hücumunun növü deyildir. (Çəki: 1)

- ☒ istehsalat əsaslanan cəbhə hücumu
 - ☐ qiymətə əsaslanan cəbhə hücumu
 - ☐ dəyərə əsaslanan cəbhə hücumu
 - ☐ təmiz cəbhə hücumu
 - ☐ məhdud cəbhə hücumu
-

Sual: "Məhsul bazar" matrisinin (Anzoff matrisi) mahiyyəti nədir. (Çəki: 1)

- ☒ yüksələn bazar şəraiti üçün mümkün olan strategiya
- ☐ enən bazar şəraiti üçün mümkün olan strategiya
- ☐ yüksələn və enən bazar şəraiti üçün mümkün olan strategiya
- ☐ qiymətlərin tədricən yüksəlməsi şəraiti üçün mümkün olan strategiya
- ☐ qiymətlərin tədricən enməsi şəraiti üçün mümkün olan strategiya

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycanda "Müəssisələr haqqında Qanun" neçənci ildə təsdiq olunmuşdur. (Çəki: 1)

- ☒ 1994
- ☐ 1992
- ☐ 1996
- ☐ 1998
- ☐ 1997

Sual: Müəssisələrin növlərinə aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ qrup
- ☐ dövlət
- ☐ xüsusi
- ☐ kollektiv
- ☐ qarışıq

Sual: Nəzarətin növləri hansılardır. (Çəki: 1)

- ☒ hamısı aiddir
- ☐ illik planların yerinə yetirilməsinə nəzarət
- ☐ mənəətliliyə nəzarət
- ☐ strateji nəzarət
- ☐ heç biri aid deyil

Sual: Xarici investisiya neçə yerə ayrılır. (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☐ 7

Sual: Azərbaycanda "İnvestisiya fondları haqqında" Qanun neçənci ildə təsdiqlənmişdir. (Çəki: 1)

- ☒ 1999
- ☐ 1989
- ☐ 1994
- ☐ 1997

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsi nə zaman qəbul olunmuşdur. (Çəki: 1)

- ☒ 1997
 - ☐ 1996
 - ☐ 1998
 - ☐ 1992
 - ☐ 1993
-

Sual: Azərbaycanın xarici ölkələrlə olan əməkdaşlığı olan əlaqələri hansı istiqamətlər üzrə həyata keçirilir. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ xarici valyuta siyasəti
 - ☐ xarici ticarət siyasəti
 - ☐ ödəniş balans siyasəti
 - ☐ xarici yardım siyasəti
 - ☐ xarici investisiya siyasəti
-

Sual: Xarici istiqraz nədir. (Çəki: 1)

- ☒ beynəlxalq kredit forması
 - ☐ ölkənin idxalının ixracını üstələməsini göstərən sənəd
 - ☐ ölkənin ixracının idxalını üstələməsini göstərən sənəd
 - ☐ ixrac və idxalın fərqi göstərən sənəd
 - ☐ ixrac və idxalın dəyərinin cəmini göstərən sənəd
-

Sual: Definisiya nədir. (Çəki: 1)

- ☒ sözün şərh edilməsi, hadisənin və obyektin əhəmiyyətli əlamətlərini əks etdirən hər hansı anlayışın qısa tərif
 - ☐ mətnli və ya şəkilli kağız vərəqənin bir və ya bir neçə dəfə bükülməsi
 - ☐ optimal müddətdə tələbatın aşağı salınması məqsədidir
 - ☐ iki dövlətin qarşılıqlı razılığı əsasında qəbul edilən və bir biri ilə müvafiq münasibətlərdə istifadə olunan standartlar, norma, qayda və tövsiyyədir
 - ☐ bilavasitə dünya ticarəti sisteminə daxil olan əmtəənin beynəlxalq dəyərinin pul ilə ifadəsidir
-

Sual: Sloqan nədir. (Çəki: 1)

- ☒ qısa reklam şüarı, çağırış, başlıq, aforizm, reklam müraciətlərində işlədilir
 - ☐ bir neçə əməliyyatı birləşdirən və bir neçə məsələnin həllini təmin edən texnologiyanın əsaslandırılmış hissəsidir
 - ☐ konkret əmtəə bazarında yalnız bir satıcının iştirak etdiyi vəziyyətdir
 - ☐ bir və ya bir neçə potensial alıcılarla danışıq ərəfəsində alver etmək məqsədilə əmtəəlik malın şifahi təqdim
 - ☐ təzə mal ilə yeni bazarlara çıxışın geniş forması
-

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İstehsal amillərinin aşağıdakı bölgüsü qəbul olunmuşdur. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ hamısı aiddir
 - ☐ əmək
 - ☐ texnologiya
 - ☐ torpaq
 - ☐ kapital
-

Sual: F.Hekşer və B.Ohlinin nəzəriyyəsinə görə... (Çəki: 1)

- ☒ ölkələr arasında istehsal xərclərindəki nisbi fərqin əsasını istehsal amillərinin dünyada qeyri-bərabər bölgüsü təşkil edir
 - ☐ hər hansı bir ölkə bu və ya digər əmtəənin istehsalında istehsal xərcləri baxımından mütləq üstünlüyə malik olmadığı halda da ölkələr arasında xarici ticarət aparıla bilər və bu ticarətdən hər iki ölkə mənfəət əldə edə bilər
 - ☐ istehsal xərclərinin sabit olması şərtini əsas götürmüşdür
 - ☐ istehsal xərclərinin artıb azalması şərti nəzərə alınmamışdır
 - ☐ işçi qüvvəsinin ölkə daxilində hərəkəti nəzərdə tutulmaqla ölkələr arasında tam hərəkətsiz olması nəzərdə tutulur
-

Sual: "Məhsulun həyat dövrü nəzəriyyəsi"nin kim yaratmışdır. (Çəki: 1)

- ☒ R.Vernon
 - ☐ D.Rikardo
 - ☐ S.Fobbok
 - ☐ K.Simmond
 - ☐ F.Hekşer
-

Sual: "Məhsulun həyat dövrü" nəzəriyyəsinə görə... (Çəki: 1)

- ☒ inkişaf etmiş ölkələr daha çox standartlaşmış, inkişaf etməkdə olan ölkələr isə standartlaşmamış məhsulları istehsal edirlər
 - ☐ idarəçilik texnikasında, istehsal prosesində və ya əmtəələrdə ayrı-ayrı ölkələrdə müxtəlif dərəcələrdə əmələ gələn texnoloji yeniliklərin beynəlxalq ticarətdə doğurduğu nəticələrin izahına yönəlmişdir
 - ☐ texnoloji yenilik istehsalda müxtəlif ölkələr arasında fərqlilik yaradır və yeniliyin tətbiq edildiyi əmtəə üzrə həmin ölkə mühüm müqayisəli üstünlük əldə edir
 - ☐ hər bir ölkə üstünlüyə malik olduğu amildən intensiv istifadə etdiyi malın istehsalı və ixracı üzrə ixtisaslaşmalı, nisbi üstünlüyə malik olmadığı əmtəəni isə idxal etməlidir
 - ☐ ölkə kapital tutumlu malları ixrac etməli, əmək tutumlu malları isə idxal etməlidir
-

Sual: "Millətlərin beynəlxalq rəqabət qabiliyyətliliyi" adlı nəzəriyyənin yaradıcısı kim olmuşdur. (Çəki: 1)

- ☒ M.Porter
 - ☐ D.Dollar
 - ☐ E.Vulf
 - ☐ M.Dall
 - ☐ V.V.Leontyev
-

Sual: M.Portere görə ölkələrin rəqabət qabiliyyətliyini müəyyən edən parametrlər aşağıdakılardır. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ təklif şərtləri
- ☐ istehsal amilləri şərtləri
- ☐ tələb şərtləri
- ☐ qohum və xidmət sahələri
- ☐ firmanın strategiyası və rəqabət

Sual: Beynəlxalq rəqabətin subyektləri kimlərdir. (Çəki: 1)

- ☒ Transmilli şirkətlər
- ☐ Səhmdar cəmiyyətləri
- ☐ Korporasiyalar
- ☐ Beynəlxalq təşkilatlar
- ☐ Beynəlxalq Valyuta Fondu

Sual: Beynəlxalq iqtisadi siyasətin istiqamətləri. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ xarici kapital qoyuluşu siyasəti
- ☐ xarici investisiya siyasəti
- ☐ xarici ticarət siyasəti
- ☐ tədiyyə balansı siyasəti
- ☐ xarici yardım siyasəti

Sual: Advalorem rüsumu nədir. (Çəki: 1)

- ☒ rüsum dərəcələri mal qiymətinə nisbətən faizlə hesablanır
- ☐ rüsum malın çəkisindən, həcmindən və yaxud sayından pul məbləği şəklində alınır
- ☐ rüsum əsasən ixracat mallarından natura şəklində alınır
- ☐ rüsum əsasən malın maya dəyəri qiymətini 1/4 i nisbətində alınır
- ☐ rüsum əsasən müəyyən yüngül cəza növü tətbiq edilməklə alınır

Sual: Advalorem vergisində malın gömrük dəyəri müəyyən edilərkən istifadə olunur. (Çəki: 1)

- ☒ FOB VE SİF
- ☐ FOB
- ☐ SİF
- ☐ FAS
- ☐ Hamısı aiddir

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Dəmpinq nədir. (Çəki: 1)

- ☒ malın dünya və daxili bazar qiymətlərindən aşağı qiymətə satılması
- ☐ malın dünya bazarında öz istehsal xərclərindən yüksək qiymətə satılması
- ☐ malın dünya və daxili bazar qiymətlərindən yüksək qiymətə satılması
- ☐ malın dünya bazarı qiymətlərindən 20%, daxili bazar qiymətlərindən isə 80% aşağı qiymətə satılması

☐ malın dünya bazarı qiymətlərindən 20% aşağı qiymətə satılması

Sual: Dempinqin neçə növü var. (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 7
-

Sual: Beynəlxalq ticarətdə alınan gömrük vergilərindən başlıca hansı məqsədlər güdülür.
1.dövlət xəzinəsinə gəliri təmin etmək 2.xaricdən idxal olunan məhsulların daxili bazar qiymətlərindən yüksək qiymətlərlə satışını təmin etmək 3.xaricdən idxal olunan məhsulların daxili bazar qiymətlərindən aşağı qiymətlərlə satışını təmin etmək 4.milli sənayeni xarici rəqabətdən qorumaq (Çəki: 1)

- ☒ 1,4
 - ☐ 1,3,4
 - ☐ 3,4
 - ☐ 1,2
 - ☐ 1,3
-

Sual: İxracın təşviq tədbirlərinin növlərindən deyildir. (Çəki: 1)

- ☒ ixracatda kapital qoyuluşu
 - ☐ ixracatda vergi güzəştləri
 - ☐ ixracatda mukafat sistemi
 - ☐ istehsal amilləri sahəsində təşviqedicə tədbirlər
 - ☐ xarici bazarda mal satışına dövlət yardımı
-

Sual: Kapitalın beynəlxalq hərəkətinin neoklassik nümayəndəsi deyildir. (Çəki: 1)

- ☒ C.A.Qobson
 - ☐ E.Hekşer
 - ☐ B.Ohlin
 - ☐ R.Nurse
 - ☐ K.İverson
-

Sual: Mənimsemə nəzəriyyəsini kim əsaslandırmışdır. (Çəki: 1)

- ☒ P.Maqi
 - ☐ S.Haymer
 - ☐ C.Conson
 - ☐ R.Lakrua
 - ☐ E.Keyvz
-

Sual: Mənbəyinə görə beynəlxalq kreditin növü deyildir. (Çəki: 1)

- ☒ qarşılıqlı
 - ☐ daxili
 - ☐ xarici ticarətin qarışıq maliyyələşməsi və kreditləşməsi
 - ☐ xarici
 - ☐ hamısı aiddir
-

Sual: Kreditorun kim olmasından asılı olaraq beynəlxalq kreditin növü deyildir. (Çəki: 1)

- ☒ kommersiya təşkilatları tərəfindən verilən kreditlər
- ☐ firma,bank,bəzən isə vasitəçilər tərəfindən verilən kreditlər
- ☐ rəsmi kreditlər
- ☐ özəl təşkilatların və dövlətin verdiyi qarışıq kreditlər
- ☐ beynəlxalq və regional valyuta-kredit və maliyyə təşkilatları tərəfindən verilən kreditlər

Sual: İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının neçə istiqaməti vardır. (Çəki: 1)

- ☒ 5
- ☐ 3
- ☐ 4
- ☐ 6
- ☐ 7

Sual: Valyuta arbitrajı nədir. (Çəki: 1)

- ☒ iki müxtəlif valyuta bazarı arasında eyni valyutanın iki fərqli məzənnəsi olarsa bu valyuta arbitrajının yaranmasına səbəb olur
- ☐ bir ölkə valyutasının başqa ölkə valyutasına mübadiləsidir
- ☐ valyuta əməliyyatları aparənlərin müxtəlif riskdən qorunması məqsədilə ilə istifadə olunan bazar mexanizmidir
- ☐ valyuta məzənnəsinin gələcəkdə necə olacağı haqqında qeyri-müəyyənlikdir
- ☐ ölkənin milli pulu ilə xarici valyuta arasında müəyyən qiymət formalaşır ki buna da valyuta arbitrajı deyilir

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Beynəlxalq ehtiyatların neçə növü vardır. (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 6
- ☐ 5

Sual: Tədiyyə balansı nədir. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ hər hansı məlum bir vaxtda ölkənin cəmi borc və alacaqlarını əks etdirmir
- ☐ ölkənin bir il ərzində digər ölkələrlə aparmış olduğu bütün iqtisadi əməliyyatların hansı şəkildə dəyişdiyini göstərir
- ☐ tədiyyə balansında „qalıq,, deyil, əməliyyatların „axını,, öz əksini tapır
- ☐ tədiyyə balansı adətən illik tərtib olunur
- ☐ "Tədiyyə balansı" termini şotlandiya iqtisadçısı Ceyms Styuart tərəfindən XVIII əsrdə ortaya atılmışdır

Sual: Uolt Rostou cəmiyyətin iqtisadi inkişaf mərhələlərini neçə qrupa ayırırdı. (Çəki: 1)

- ☒ 5
 - ☐ 4
 - ☐ 7
 - ☐ 3
 - ☐ 2
-

Sual: Yeni sənaye cəmiyyət nəzəriyyəsi kim tərəfindən əsaslandırılmışdır. (Çəki: 1)

- ☒ C.Qelpreyt
 - ☐ R.Aron
 - ☐ A.Toffler
 - ☐ U.Rostou
 - ☐ E.Engels
-

Sual: Bazarların qloballaşması dedikdə... (Çəki: 1)

- ☒ əmtəə, xidmət və mobil mahiyyətə malik olan istehsal amillərinin sərbəst beynəlxalq hərəkəti
 - ☐ iqtisadi integrasiyanın dərinləşməsi nəticəsində xarici ticarətdə ciddi kəmiyyət və keyfiyyət dəyişikliklərinin baş verməsi
 - ☐ elmi texniki tərəqqinin yüksək sürətlə inkişafı nəticəsində bazarların güclü təzyiqə məruz qalması
 - ☐ bazarlarda iqtisadi böhranın baş verməsi
 - ☐ hamısı doğrudur
-

Sual: Rasional nəzəriyyənin mahiyyəti nədir. (Çəki: 1)

- ☒ Flud, Qerber, Voston kimi iqtisadçılara görə ən önəmli amil faktiki olaraq qiymət dəyişmələrində gözləmələrdir
 - ☐ Fridmen, kağan kimi monetaristlər tərəfindən irəli sürülən bu nəzəriyyəyə görə yüksək inflyasiya bankçılıqda təşvişə yol açır
 - ☐ borcların artımı maliyyə böhranının meydana gəlməsində başlıca faktor rolunu oynayır
 - ☐ bu nəzəriyyə gələcəkdə əldə ediləcək gəlirlə risk arasında nisbət haqqında qərar qəbul etmənin vacibliyini açıqlayır
 - ☐ kreditin miqdarında olan azalmalar ona olan tələbdə ani bir artıma səbəb olur
-

Sual: Azərbaycanda gömrük güzəştləri verilməsi qaydası kim tərəfindən müəyyən olunur. (Çəki: 1)

- ☒ Nazirlər Kabineti
 - ☐ Milli Məclis
 - ☐ Prezident
 - ☐ icra hakimiyyəti orqanları
 - ☐ bələdiyyələr
-

Sual: Azərbaycan Respublikasının Torpaq məəcəlləsi nə vaxt qəbul olunmuşdur. (Çəki: 1)

- ☒ 1992
 - ☐ 1993
 - ☐ 1995
 - ☐ 1996
 - ☐ 1994
-

Sual: "Qlobal rəqabət indeksi" neçə əsas üzrə müəyyənləşdirilir. (Çəki: 1)

- ☒ 12

- ☐ 10
- ☐ 7
- ☐ 14
- ☐ 9

Sual: Yüksək təhsil almış işçi resursunun olmasına görə Azərbaycan MDB ölkələri arasında neçənci yerdə durur. (Çəki: 1)

- ☒ 4
- ☐ 5
- ☐ 1
- ☐ 3
- ☐ 2

Bölmə: 1202

Ad	1202
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nizamnaməsi neçənci ildə təsdiq olunmuşdur. (Çəki: 1)

- ☒ 1994
- ☐ 1995
- ☐ 1996
- ☐ 1997
- ☐ 1998

Sual: Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı hansı terminallardan ibarətdir. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ hamısı aiddir
- ☐ əsas yük və sərnəşin terminalı
- ☐ bərə terminalı
- ☐ konteyner terminalı
- ☐ dübəndi neft terminalı

Sual: "Siyasi iqtisadiyyatın və vergiqoymanın esaslari," kitabının müəllifi kimdir. (Çəki: 1)

- ☒ D.Rikardo
- ☐ A.Smit
- ☐ K.Marks
- ☐ F.Kene
- ☐ C.Keyns

Sual: Rıbçinski teoreminin mahiyyəti nədir. (Çəki: 1)

- ☒ digərinin sabit olduğu bir vaxtda istehsalat amillərindən birini qabaqlayan inkişafı onun intensiv istifadə olunduğu sektorda malların buraxılmasına səbəb olur

- ☐ beynəlxalq ticarət alver edən ölkələrdə eyni mənşəli istehsalat amillərinin absolyut və nisbi qiymətlərinin bərabərləşməsinə gətirib çıxarır
 - ☐ amilin özünün və onun iştirakı ilə yaranan məhsulun qiyməti digər ölkələrdəkinə nisbətən aşağıdır
 - ☐ istehsalatda daha ucuz amilin istifadəsi ölkəyə nisbi üstünlüklər əldə etməyə imkan verir, bunlar da onun xarici siyasətinin strukturunu və istiqamətini müəyyənləşdirir
 - ☐ hər bir ölkə ayrılıqda və bütün ölkələr birlikdə azad ticarətdə maraqlıdırlar
-

Sual: xarici ticarət dövriyyəsinin aşağıdakı qruplaşmaları vardır. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ hasilat sahələrinə görə
 - ☐ istehsal sahələrinə görə
 - ☐ məhsulların emalı səviyyəsinə görə
 - ☐ təyinatına görə
 - ☐ material hazırlanmaya görə
-

Sual: Nomenklatura nədir. (Çəki: 1)

- ☒ malların müvafiq təsnifat sistemində adlarının siyahısı adlanır
 - ☐ mal axınlarının universal təsnifedicisi yaranması
 - ☐ ən optimal variantın seçilməsi
 - ☐ malların emal dərəcəsi üzrə qruplaşma
 - ☐ beynəlxalq ticarət təsnifatı
-

Sual: Xammala qiymətlər necə müəyyən olunur. (Çəki: 1)

- ☒ ixracatçıların və birja kotirovkasında təqdim olunan qiymətlərlə
 - ☐ idxalçıların təqdim etdiyi qiymətlərlə
 - ☐ satıcıların təqdim etdiyi qiymətlərlə
 - ☐ dövlətin sərəncamlarına əsasən təqdim olunan qiymətlərlə
 - ☐ hamısı doğrudur
-

Sual: İstehlakçılar və satıcılar tərəfindən istifadə olunan qiymət strategiyalarının növü deyildir. (Çəki: 1)

- ☒ dəyişmə strategiyası
 - ☐ saxlama strategiyası
 - ☐ brendinq siyasəti
 - ☐ çoxkanallı qiymət strategiyası
 - ☐ alıcıların irəli sürülmüş segmentasiyası
-

Sual: Dünya qiymətləri müxtəlif asılı funksiyaları yerinə yetirir. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ perspektiv
 - ☐ distribütiv
 - ☐ indikativ
 - ☐ kommunikativ
 - ☐ stimullaşdırıcı
-

Sual: Məlumat qiymətləri... (Çəki: 1)

- ☒ daxili topdansatış və beynəlxalq ticarət kanalları üzrə realizasiya olunan qiymətlər
- ☐ məlumatın xüsusi və firma mənbələrində məlumat verilən qiymətlər

- ☐ konkret növ sənaye mallarına onların mövcud hesablama metodlarına müvafiq olaraq ixracatçı firmalar tərəfindən təyin olunan qiymətlər
- ☐ müqavilə üzrə təsdiq olunan qiymətlər
- ☐ satış üzrə müəyyən olunan qiymətlər

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: FAS qiyməti nədir. (Çəki: 1)

- ☒ göndərən nəqliyyat-ekspeditor xərclərini malın limana qədər çatdırılması ilə məhdudlaşan qiymətlər
- ☐ satıcı yalnız nəqliyyat və sığortalanma üzrə xərclərinin bir hissəsini, yəni malın gəminin bortuna çatdırılması anına qədər daşıyır
- ☐ malın daşınması, gömrük rüsumlarının ödənilməsi, siğorta üzrə yığımların verilməsi həmçinin malın korlanması və ya ləğv olunması xərcləri daxil olmaqla bütün xərclər daxil edilir
- ☐ tamamilə malın nəql edilməsi üzrə bütün xərcləri daxil edilir, lakin sığortalanma üzrə xərcləri daxil edilmir
- ☐ kütləvi və oxşar malların daimi fəaliyyət göstərən topdansa satış bazarının qiymətləri

Sual: Birja sözünün mənası nədir. (Çəki: 1)

- ☒ pul kisəsi
- ☐ ticarət
- ☐ saziş
- ☐ müqavilə
- ☐ pul

Sual: Fond birjası nədir. (Çəki: 1)

- ☒ qiymətli kağızlar bazarı
- ☐ hərraclar geniş mal dairəsi üzrə aparılan bazarlar
- ☐ daha qısa iştirakçı dairəsinə yönəlmiş əməliyyatlar bazarı
- ☐ sazişlər nağd mallara bağlanır
- ☐ bütün dünya bazarının müvafiq mala dair tələbatını yerinə yetirir

Sual: Auklionlar. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ hamısı aiddir
- ☐ açıq hərraclar vasitəsilə həyata keçirilir
- ☐ əvvəlcədən müəyyənləşdirilmiş vaxtda həyata keçirilir
- ☐ xüsusi olaraq təyin edilmiş yerdə həyata keçirilir
- ☐ müəyyən fərdi xassəli real malların satışı həyata keçirilən xüsusi təşkil edilmiş və vaxtaşırı bazarın müəyyən yerlərində fəaliyyət göstərən ticarət anlayışı

Sual: Ənənəvi olaraq auklionlarda nələr satılır və alınır. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ neft və neft məhsulları

- ☐ incəsənət əsərləri
- ☐ tarixi sənədlər
- ☐ antikvar əşyalar
- ☐ qiymətli məmulatlar

Sual: Offerent nədir. (Çəki: 1)

- ☒ təklif olunan şərtlərlə müsabiqədə iştirak razılığı əks etdirən təklifi göndərən namizəd
- ☐ təklif olunan şərtlərlə müsabiqədə iştirak razılığı əks etdirən təklifi müzakirə edən namizəd
- ☐ təklif olunan şərtlərlə müsabiqədə iştirak razılığı əks etdirən təklifi qəbul edən namizəd
- ☐ təklif olunan şərtlərlə müsabiqədə iştirak razılığı əks etdirən təklifi rədd edən namizəd
- ☐ təklif olunan şərtlərlə müsabiqədə iştirak razılığı əks etdirən təklifi qəbul edən və müzakirə edən namizəd

Sual: Proteksionizmin növü deyildir. (Çəki: 1)

- ☒ regional
- ☐ selektiv
- ☐ kollektiv
- ☐ gizli
- ☐ sahə

Sual: "Boz sahə tədbirlər" nə deməkdir. (Çəki: 1)

- ☒ hüquqi normaları pozmayan, lakin yolverilməz və insafsızlıq sayılır
- ☐ hüquqi normaları pozan, yolverilən insafsızlıq sayılır
- ☐ malların sərhəddən qanunsuz keçirilməsinə yol verməyən tədbirlər sistemi
- ☐ ixracatçıların bilavasitə və qismən də olsa birbaşa vergilərdən azad olunması
- ☐ idxalatda vergi güzəştlərinin tətbiq olunması

Sual: Fiskal rüsum alınmır. (Çəki: 1)

- ☒ ət və ət məhsulları
- ☐ çay
- ☐ kofe
- ☐ spirtli içkilər
- ☐ kosmetik mallar

Sual: YUNKTAD beynəlxalq təşkilatına aid olan ölkələr sosial-iqtisadi və coğrafi əlamətə görə aşağıdakı qruplara ayrılır. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ cənub-qərbi asiya ölkələri
- ☐ latın amerikası ölkələri
- ☐ afro-asiya ölkələri
- ☐ şərq avropa ölkələri
- ☐ bazar iqtisadiyyatı ilə inkişaf etmiş ölkələr

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: TTBR nə zaman imzalandı. (Çəki: 1)

- ☒ 1948
 - ☐ 1947
 - ☐ 1945
 - ☐ 1978
 - ☐ 1974
-

Sual: Rusiyanın ÜTT yə üzv olması ilə bağlı danışıqlar aşağıdakı istiqamətlərdə aparılmışdır. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ gömrük rüsumları üzrə danışıqlar
 - ☐ tarif məsələləri üzrə danışıqlar
 - ☐ xidmətlər bazarına giriş üzrə danışıqlar
 - ☐ kənd təsərrüfatı üzrə danışıqlar
 - ☐ sistem məsələlər üzrə danışıqlar
-

Sual: Dünya mal ixracının həcmi iki dəfə artdı. (Çəki: 1)

- ☒ 1929
 - ☐ 1923
 - ☐ 1938
 - ☐ 1935
 - ☐ 1931
-

Sual: XX əsrdə ən iri mal axınları aşağıdakı istiqamətlər üzrə yayılmışdı. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ Almaniya-İngiltərə
 - ☐ Almaniya-Fransa
 - ☐ ABŞ-Kanada
 - ☐ ABŞ-Yaponiya
 - ☐ hamısı aiddir
-

Sual: 1990-cı illərin ortalarında xammal idxalçıları arasında ilk yeri kim tuturdu. (Çəki: 1)

- ☒ Aİ ölkələri
 - ☐ Yaponiya
 - ☐ ABŞ
 - ☐ Rusiya
 - ☐ Almaniya
-

Sual: 1995-ci ildə dünya ərzaq ixracının aparıcı ölkəsi hansıdır. (Çəki: 1)

- ☒ ABŞ
 - ☐ Almaniya
 - ☐ Kanada
 - ☐ Fransa
 - ☐ Yaponiya
-

Sual: ABŞ-a hazır paltar ixracını iki dəfə artırmaq imkanı verdi. (Çəki: 1)

- ☒ Afrika üçün tətbiq edilən imtiyaz
- ☐ Asiya ölkələri üçün ölkələri tətbiq olunan imtiyaz

- ☐ Çindən alınan pambığ hesabına
- ☐ özünün toxuculuq sənayesini inkişaf etdirərək
- ☐ bütün cavablar doğrudur

Sual: Yaponiya ilk dəfə hansı ölkədən ABŞ-a nisbətən daha çox mal gətirdi. (Çəki: 1)

- ☒ Çin
- ☐ Qana
- ☐ Hindistan
- ☐ Tailand
- ☐ Misir

Sual: XXI əsrdə yaponiya daha çox hansı ölkələri özünə partnyor seçir (Çəki: 1)

- ☒ inkişaf etməkdə olan ölkələri
- ☐ inkişaf etmiş ölkələri
- ☐ yeni sənayeləşmiş ölkələri
- ☐ qərbi avropa ölkələri
- ☐ şimali afrika ölkələri

Sual: 2001-ci ildə mal ixracının ümumdünya dəyər həcmnin azalması aşağıdakı mal qrupları üzrə olmuşdur. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ hasilat məhsulları üzrə
- ☐ kənd təsərrüfatı məhsulları üzrə
- ☐ mineral xammal məhsulları üzrə
- ☐ sənaye məhsulları üzrə

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☐
Suallar təqdim etmək	1 %

Sual: OPEK təşkilatının yarandı. (Çəki: 1)

- ☒ 1960
- ☐ 1970
- ☐ 1980
- ☐ 1971
- ☐ 1981

Sual: 1980-ci ildə Yaxın Şərq ölkələrinin neft ixracında payı nə qədərdir. (Çəki: 1)

- ☒ 54%
- ☐ 52%
- ☐ 53%
- ☐ 55%
- ☐ 57%

Sual: Dünya neft bazarının qiymətin əmələgəlmə mexanizminin üstün olmasından irəli gələn inkişaf dövrünün 3-cü mərhələsi nə olub. (Çəki: 1)

- ☒ OPEK-in təsirinin artması
 - ☐ dünya neft şirkətlərinin artımının təsiri
 - ☐ dünya neft şirkətlərinin başçılığı
 - ☐ mal göndərilməsi mənbələrinin coğrafi diversifikasiyası, fyuçers və neftlə ticarətdə digər təcrübə sazişlər
 - ☐ digər ölkələrin meydana gəlməsi-çoxlu neft ixracatçılarının və birja ticarəti və „kağızla,, neft sazişinin miqyasının artması
-

Sual: Dünya neft bazarının qiymətin əmələgəlmə mexanizminin üstün olmasından irəli gələn inkişaf dövrünün 4-cü mərhələsi neçənci illəri əhatə edir. (Çəki: 1)

- ☒ 1986-2000
 - ☐ 1947-1972
 - ☐ 1973-1985
 - ☐ 2001-hazırkı dövr
 - ☐ 1973-1986
-

Sual: 1958-1999 cu illər ərzində qiymətlərin orta illik artımı neçə faizdən artıq olmamışdır. (Çəki: 1)

- ☒ 2%
 - ☐ 3%
 - ☐ 4%
 - ☐ 1%
 - ☐ 5%
-

Sual: Dünya maşınqayırma sənayesində liderlər qrupuna daxil olan az inkişaf etmiş kiçik dövlətlər aşağıdakılardır. Aid olmayan variantı seçin. (Çəki: 1)

- ☒ Luksemburq
 - ☐ İsveçrə
 - ☐ İsveç
 - ☐ İspaniya
 - ☐ Niderland
-

Sual: Ən çox kimyəvi məhsul ixrac edən ölkə hansıdır. (Çəki: 1)

- ☒ ABŞ
 - ☐ Yaponiya
 - ☐ Almaniya
 - ☐ Fransa
 - ☐ İngiltərə
-

Sual: XX əsrin sonuna dünya ÜDM-ində xidmətlərin payı nə qədərdir. (Çəki: 1)

- ☒ 68%
 - ☐ 57%
 - ☐ 43%
 - ☐ 77%
 - ☐ 89%
-

Sual: Xidmət sferasının inkişaf səviyyəsindən asılı olaraq dünya ölkələrini neçə qrupa ayırmaq olar. (Çəki: 1)

- ☒ 3
- ☐ 2
- ☐ 4
- ☐ 7
- ☐ 5

Sual: TTBR çərçivəsində neçə xidmət növü müəyyən olunmuşdur. (Çəki: 1)

- ☒ 160
- ☐ 170
- ☐ 140
- ☐ 150
- ☐ 180

Bölmə: 1303

Ad	1303
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İri sənaye ölkələrində turizm sahəsində əmək qabiliyyətli əhəlinin neçə faizi çalışır. (Çəki: 1)

- ☒ 5%
- ☐ 4%
- ☐ 7%
- ☐ 6%
- ☐ 8%

Sual: E.Xekşer-B.Olin nəzəriyyəsi ... (Çəki: 1)

- ☒ beynəlxalq ticarətdə tətbiq olunmuş istehsal amilləri nəzəriyyəsidir
- ☐ məhsulun həyat tsikli nəzəriyyəsidir
- ☐ sərmayənin beynəlxalq axını nəzəriyyəsidir
- ☐ mütləq üstünlüklər nəzəriyyəsinin modifikasiyasıdır
- ☐ beynəlxalq ticarətin həyata keçirilməsi nəzəriyyəsidir

Sual: "Leontyev paradoksunun" mahiyyəti nədir. (Çəki: 1)

- ☒ ABŞ ixracında muharibədən sonrakı dövrdə elmtutumlu məhsulların, idxalında isə sərmayətutumlu malların inkişafı
- ☐ Marşall planının avropada həyata keçirilməsi
- ☐ ikinci dünya müharibəsi nəticəsində almaniya, yaponiya, fransanın iqtisadiyyatının dağılması
- ☐ ikinci dünya müharibəsindən sonra SSRİ-inin iqtisadi vəzəttətinin möhkəmlənməsi
- ☐ ikinci dünya müharibəsindən sonra avropa ölkələrinin iqtisadiyyatında əsaslı dəyişiklik

Sual: A.Smitin nəzəriyyəsində aşağıdakı üstünlüklərə baxılır. (Çəki: 1)

- ☒ absolyut
- ☐ nisbi
- ☐ natamam

- ☐ qismen
 - ☐ tam
-

Sual: D.Rikardonun nəzəriyyəsində aşağıdakılara baxılır. (Çəki: 1)

- ☒ nisbi
 - ☐ absolyut
 - ☐ kompleks
 - ☐ tam
 - ☐ qismən
-

Sual: Nisbi üstünlük prinsipini ilk dəfə kim formalaşdırmışdır. (Çəki: 1)

- ☒ D.Rikardo
 - ☐ A.Marşall
 - ☐ A.Smit
 - ☐ T.Maltus
 - ☐ P.Samuelson
-

Sual: Transfert qiymətlər-... (Çəki: 1)

- ☒ baş beynəlxalq korporasiya və onun filialları arasında malın hərəkəti zamanı qoyulan qiymətlər
 - ☐ azd bazar qiymətləri
 - ☐ sürüşən qiymətin fərqi
 - ☐ ixracın mal strukturunun diversifikasiya qiymətidir
 - ☐ beynəlxalq ticarətin orta hesab qiymətləri
-

Sual: İdxal rüsumu və kvota arasında fərq ondan ibarətdir. Aid olan variantı seçin. (Çəki: 1)

- ☒ yalnız rüsum dövlət büdcəsinə gəlir gətirir
 - ☐ beynəlxalq ticarətin ixtisar edilməsinə səbəb olur
 - ☐ qiymətin artmasına səbəb olur
 - ☐ ölkədə həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur
 - ☐ bütün cavablar səhvdir
-

Sual: Xarici ticarətin qeyri tarif tənzimlənməsi tədbirlərinə aid edilmir. (Çəki: 1)

- ☒ gömrük rüsumları
 - ☐ idxal kvotası
 - ☐ sertifikatlaşdırma və standartlaşdırma
 - ☐ lisenziyalaşdırma
 - ☐ hamısı aiddir
-

Sual: Xarici ticarətin tənzimlənməsinin tarif tədbirlərinə aiddir. (Çəki: 1)

- ☒ idxal rüsumu
 - ☐ idxal kvotası
 - ☐ lisenziya
 - ☐ könüllü məhdudiyyətlər
 - ☐ hamısı aiddir
-

BÖLMƏ: 1401

Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Proteksionizm rəfədarları təsdiq edirlər ki, ticarət maneələri üçün lazımdır. (Çəki: 1)

- ☒ ölkənin iqtisadi təhlükəsizliyinin təmi edilməsi
- ☐ gənc sahələrin xarici rəqabətdən qorunması
- ☐ daxili məşğulluğun artması
- ☐ dempinqin qabağının alınması
- ☐ bütün cavablar doğrudur

Sual: Kvotalaşdırma-... (Çəki: 1)

- ☒ idxal və ixracın miqdar məhdudlaşdırılması
- ☐ ixraca qadağaların qoyulması
- ☐ idxal rüsumlarının tətbiq edilməsi
- ☐ idxalın məhdudlaşdırılması
- ☐ gətirilən malların nomenklaturası

Sual: Təklif olunan siyahıdan beynəlxalq ticarəti regional səviyyədə tənzimləməyən təşkilat. (Çəki: 1)

- ☒ YUNKTAD
- ☐ EAST
- ☐ NAFTA
- ☐ hamısı aiddir
- ☐ heç biri aid deyil

Sual: Ümumdünya ticarət təşkilatı fəaliyyətə başlayıb. (Çəki: 1)

- ☒ 1947
- ☐ 1990
- ☐ 1995
- ☐ 1991
- ☐ 1945

Sual: İnkişaf etmiş ölkələrin mallarının dünya ixracında xüsusi çəkisinin göstəriciləri hansı intervalda yerləşir. (Çəki: 1)

- ☒ 70-80%
- ☐ 40-50%
- ☐ 60-70%
- ☐ 50-60%
- ☐ 80-90%

Sual: İxracın həcmi üzrə aparıcı yeri tutur. (Çəki: 1)

- ☒ qərbi avropa
- ☐ mərkəzi və şərq avropa
- ☐ cənub-şərq asiya
- ☐ yaxın və orta şərq
- ☐ latın amerikası

Sual: Xarici ticarət dövriyyəsinin həcmi üzrə dünya lideri ölkəsinə aid edilir. (Çəki: 1)

- ☒ ABŞ,Almaniya,Yponiya
 - ☐ Çin,Rusiya,Meksika
 - ☐ Hindistan,Braziliya,Kanada
 - ☐ Fransa,italiya,Avstraliya
 - ☐ Çin,Braziliya,Argentina
-

Sual: Xammal və yanacaq-enerji mallarının xüsusi çəkisinin göstəricisi dünya ixracındakı payı hansı intervaldadır. (Çəki: 1)

- ☒ 10-15%
 - ☐ 20-25%
 - ☐ 35-40%
 - ☐ 40-45%
 - ☐ 50-55%
-

Sual: Neftə dünya qiymətləri aşağıdakılardır. (Çəki: 1)

- ☒ OPEK-ə üzv dövlətlərinin rəsmi satış qiymətləri
 - ☐ neftin satışı üzrə konkret sazişlərin qiymətləri
 - ☐ neft üzrə beynəlxalq sazişlərin orta qiymətləri
 - ☐ neftlə dövlətlər arasında regional sazişlərin nəticəsində qoyulan qiymətlər
 - ☐ neftin hasil edilməsi üzrə beynəlxalq sazişlərin qiymətləri
-

Sual: Dünya mal ixracatında Rusiyanın mal ixracının payı nə qədərdir. (Çəki: 1)

- ☒ 1,8%
 - ☐ 2,5%
 - ☐ 10%
 - ☐ 0,5%
 - ☐ 4%
-

